

Qarabağda yaşayan ermanılarla görüşlər Bakıda da keçirilə bilər

Martın 1-də Xocalı şəhərində Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüş keçirilib. Görüşdə Azərbaycan tərəfdən Milli Məclisin deputatı Ramin Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazırı...
Səh.9



UNIKAL

Nº09 (2143) 3 mart 2023-cü il

Qiyməti 50 qəpik

Qurucusu: Asəf Rzayev

www.unikal.az

unikal-1@mail.ru



Prokurorluq Hacı Şahin ölümlə ilə bağlı araşdırmağa başladı

Hacı Şahin Həsənlinin ölümü ilə bağlı araştırma aparılır.

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1974-cü il təvəllüdü Hacı Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölüməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunada araşdırma aparılır.

Səh.2

"Azərbaycan üzərinə hansı öhdəliyi götürübsə, hamısını yerinə yetirib"



Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Ziyafət Əsgərov "Unikal"a müsahibə verib. O, Rusyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərindən, Zəngəzur dəhlizinin nə zaman açıla biləcəyindən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri...

Anar Kərimovun daha bir yüksək vəzifəli kadri yola salındı



İki gün önce Azad Cəfərli Azərbaycan Respublikasının Mədəniyyət Nazırlığı yanında Mədəni İrsin Qorunması, İnkışafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edildi. Onun yerinə isə Səbinə Hacıyeva təyin olundu. Xatırladaq ki, A.Cəfərli həmin posta cəmi iki il önce, 2023-cü ilin fevralında təyinat almışdı.

Eldar Əzizov müşavirə keçirdi - Qəzalı binalarla bağlı tapşırıq



Bakı Şəhər icra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat strukturlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilib. Toplantıda yaz-yay mövsümünün başlanmasına hazırlıqla bağlı bir sıra məsələlər müzakirə olunub. Bu barədə "Unikal"a BŞİH-in Mətbuat xidmətindən məlumat verilib.

Səh.12

Səh.4

Səh.5

Azərbaycanlı tanınmışlar toy qıymatlarını bahalaşdırıb?



Ölkədə hər il qiymət artımının şahidi oluruq. İstər ərzəq, istər qeyri-yeyinti məhsullarında qiymət artımı yaşanır. Bəs şou-biznes əhli öz toy qiymətlərində artım ediblərmi?

"Unikal" lent.az-a istinadən bununla bağlı bir neçə məşhur arasında keçirilən sorğunu təqdim edir.

Xalq artisti Brilliant Dadaşovanın da toy qiymətlərində artım olunmayıb.

Xalq artisti Tünzalə Ağayevanın menecerinin Lent.az-a bildirdiyi məlumatə görə, müğənni toy qiymətlərində artım etməyib.

Müğənni Dilarə Kazimova isə toy qiymətində artım edib. Onun meneceri Cabir Əliyevin sözlərinə görə, bu, yeni layihə-

lər yayılmışmasına görədir. Belə ki, müğənninin yeni toy qiyməti 3-6 min manat arasında dəyişir.

Xinayaxdi məclislərinin aparıcısı, tanınmış şaire Nazıl Səfərli lent.az-a açıqlamasında qiymətlərini bahalaşdırmadığını, eksinə, keyfiyyəti artırduğunu dedi:

"Qiymət artmayıb, keyfiyyət qalxıb. Məsələn, əvvəl rəqqasələrim qisaboy idi. İndi boyu 1 metr 80-85 santimetr olan rəqqasələri məclislərə götürürəm. Rəqqasənin boyu nə qədər uca olursa, qiymət bir o qədər bahalaşır. Xinayaxdi və digər məclislərdə xərclərim çoxalıb. Amma qiymətləri artırmamışam. Mənim üçün əsas keyfiyyətdir".

Daha çox Rusiyada toy ləğvindən istifadə edən meyxanaçı Samirə

Yusifqızı isə məsələyə belə yanadı:

"Azərbaycanda az-az oluram deyə, qiymətlərlə maraqlanıram. Bilmirəm orada bahalaşma nə vəziyyətdədir. Ancak toy qiymətlərində artım etməmişəm. Necə var, elə de qalıb. İnsanın ümumi vəziyyətini nəzərə alıb qiymət demək lazımdır. İmkansız bir ailə məni övladının xeyir işinə çağırırsa, dediyim qiymətə gücü çatırısa, təbii ki, qiyməti aşağı salıram. Başa düşürəm, bizi de yaşamaq üçün pul lazımdır. Dolanmaq çətindir. Amma insanları da başa düşmək lazımdır".

Müğənni Şəbnəm Tovuzlu və Yaşar Cəlilov da toy qiymətlərində artım tətbiq etməyən tənqidçilər arasındadırlar.

"Bədənə müdaxilə ömrü qısalıdır, Tünzalə də onu etdi"

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın ölümündən 40 gün keçir.

"Space səhər" in növbəti buraxılışı aktrisaya həsr edilib. Aparıcı Rövşənə Ağasəfqızı "Toppuş bacı" ləqəbli aktrisanın medekiciltme əməliyyatı etdirildikdən sonra onkoloji problemlə üzləşdiyini açıqlayıb: "Bədənə yersiz müdaxilələr ömrü qısalıdır. Tünzalə bədənində müdaxilə etdi. O, bir çox obrazı "Toppuş bacı" siması ilə yaradırdı. Mədəsini kəsdirdi, toppuşluq getdi. Elə deyəsən mədəsini kəsdirəndən sonra da xəstəliyi başladı. Bir dəfə görüşdük, dedi, heç nə yeyə bilmirəm. Xəstəlik elədir ki, normal qidalanmalıdır. İmmuniteti qalxın deyə yeməli idi. Adamın mədəsi yoxdur, nə yeyirdi qaytarırdı. Onunla immunitet qalxarı?".



Rövşənə plastik əməliyyat etdirən qadınlara səslənib: "Bədənə yersi müdaxilələr etməyin. Gözəllik uğrunda bir savaş gedir. Hər cür dərmandan istifadə edirlər ki, ariqlasınlar. Onsuzda model olmayıacaqsınız".

Azərbaycanda moda elə pik sahədə deyil ki, sizi dəfiləyə çıxartsınlar. Modelyerlərimiz iki-üç nəfərdi. Onlarda haradadılar bilinmir. Canınızın qədrini bilin, oramı, buramı kiçildim deyib, özünüzü nə güne qoymayın".



Naibə Allahverdiyevada şiş aşkarlandı

Xalq artisti Naibə Allahverdiyeva süd vəzisində etdirdiyi əməliyyatdan danışıb.

"Unikal" xəber verir ki, o, bu barədə "Elgizlə izlə" programında söz açıb.

"İnsanlar məni görəndə təəccübənlər, görünüşündə dəyişiklik olub. Məndə əməliyyat zamanı problemlər çıxdı. Estetik gözəllik yaxşıdır. Amma qadınlarda sinədə müəyyən problem yaranır. Sinə əməliyyatını həkim-onkoloqlara həvalə etməlisiniz" - deyə aktrisa bildirib.

Aparıcı Elgiz Əkbər isə aktrisanın sinəsində şiş aşkarlığından vurgulayıb.

Vüqar orqanlarının bağışlanması vəsiyyətini etdi

Müğənni Vüqar Muradov vəsiyyətini açıqlayıb.




İfaçı orqanlarının bağışlanması istəyib. "Həyatı bilmək olmaz: insanın başına nə vaxt iş gələr, dünyasını dəyişər. Əziz dostlar, vəsiyyət edirəm, burada qalsın: dünyamı dəyişəndə orqanlarım bağışlansın, yas mərasimim olmasın. Ailəmə heç kim əziyyət verməsin: 3, 40, cümlə axşamı, il" deyə, Vüqar bildirib.

"Hakimlər qadağa qoysa da, fanatına görə sahnəyə çıxb"

"Birdən-birə amansız xəstəlik onu dəyişdi. Ömrünün sonunda həkimlər ona səhnəyə çıxmaga icazə verməyib. Amma buna baxmayaraq 3 dəfə gedib və tamaşa oynayıb. Həyat yoldaşına deyib ki, ayaqlarım tutulsa da, əlil arabasında belə, gedib oynayacağam".

Bu sözləri Əməkdar artist Elza Seyidcanlı "Xəbər-ətər" vərilişində deyib. Müğənni mərhum Xalq artisti Ramiz Novruzdan bəhs edib. Seyidcanlı bildirib ki, ömrünün son günlərində həkimlər ona səhnəyə çıxmazı qadağan ediblər.

"Atamın telefonu məndədir. Baxıram ki, bir fanatının istəyinə görə gedib "Xanuma" tamaşasını oynayıb. Atam həmin tamaşaçı çıxmış deyildi, dublyor oynayacaqdı. Atam qızı cavab yazmışdı ki, qızım, sənə görə gəlib tamaşada oynadım" deyə, aktyorun oğlu Cavidan Novruz əlavə edib.





Səfirlərin Bakıdan göndərilən mesajları...

Politoloq: "Rusiya və İran nə qədər müqavimət göstərsələr də..."

"Məlum səbəblərə görə, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Bakıda bir çox tədbirə dəvət olunmur, rəsmi görüşləri də yox dərəcəsindədir. Prezidentin köməkçisi Hikmət Hacıyev ara-sıra səfirlə görüşüb fikir mübadiləsi aparırdı. Ancaq Azərbaycanın İrandakı səfirliliyinə terror hücumundan sonra bu görüşlərə də aralarında verilib".

"Unikal" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. Ekspert qeyd edib ki, iki ölkə arasında gərginliyə görə İran ilk dəfə bu il Bakıda inqilabın 44-ci ildönümündən keçirə bilmədi: "Keçirseydi belə rəsmi və vətəndaş cəmiyyəti səviyyəsində iştirak olmayıacaqdı. Ukrayna mühərabəsinə görə, Rusyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov da Bakıda bir çox ölkənin müstəqillik günü tədbirlərinə dəvət olunmur. Bu vəziyyətdə qalan iki səfir öz aralarında görüşməyə qərar veriblər. Yayılan məlumatda Seyid Abbas Musəvinin Mixail Boçarnikovla Cənubi Qafqaz regionunda baş verən son hadisələri, "3+3" təşəbbüsünü, eləcə də iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığı, eyni zamanda, Şimal-Cənub dehəlizini müzakirə ediblər. Bu aysberqın görünən tərifidir. Hər iki səfir paytaxtlarından təlimat alıblar ki, "Sizin görüşünüz çalışığınız ölkəye və Qərbe mesaj olacaq ki, Rusiya və İranın iştirakı olmadan bölgənin problemlərini həll etmək mümkün deyil".

E. Şahinoğlu qeyd edib ki, bölgədə problemlərin varlığı və həllinin uzanması elə Rusiya və İranın siyaseti ilə bağlıdır: "Rusya erməni separatizmini idarə edir, İran isə Ermənistana Zəngəzur dehəlizini bağlı saxlamağı məsləhət görür. Rusiya və İran nə qədər müqavimət göstərsələr də, Türkiyənin, Avropa İttifaqının və ABŞ-in Cənubi Qafqazda artan fəaliyyətlərinə mane ola bilərlər. ABŞ-in Azərbaycanda müvəqqəti işlər vəkili Qevara İranla sərhədi - Gömrük Komitəsinin Astara şəhərindəki idarəsini ziyarət etməklə Təhrana bir başqa mesajı göndərib".

Latviya Prezidenti Azərbaycana gələcək

Latviya Respublikasının Prezidenti Egils Levits Azərbaycana səfər edəcək.



"Unikal" xəbər verir ki, Latviya dövlət başçısı X Qlobal Bakı Forumunda iştirak edəcək.

Qeyd edək ki, X Qlobal Bakı Forumunda Martin 9-11-də keçiriləcək.

Bu günlərdə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən dövlət orqanlarının (qurumlarının) stasionar və qaynar xətlərinə vətəndaş zənglərinin cavablandırılması üzrə qiymətləndirmənin nəticələri açıqlandı. Aydın oldu ki, STM tərəfindən 2022-ci il 17 oktyabr - 18 noyabr tarixlərində dövlət orqanlarının (qurumlarının) stasionar nömrələrinin və qaynar xətlərinin fəaliyyəti və vətəndaşların zənglərinin cavablandırılması üzrə mövcud vəziyyətin qiymətləndirilməsini nəzərdə tutan monitoring aparılıb.

Monitoring zamanı vətəndaşların informasiya təminatına əsaslanan

məsuliyyəti ciddiye almırlar. Məsələ burasındadır ki, İnzibati Xətalar Məcəlləsində hər bir dövlət qurumunun informasiyani təşkil etməklə bağlı vəzifələri göstərilir. Həmin vəzifələrdən biri də şifahi və yazılı sorğuları qəbul etməkdir. Sorğuları qəbul etməkdən imtina məsuliyyət yaradır. Bununla bağlı qanunvericiliyə nəzaretetmə funksiyası insan Hüquqları üzrə Müvəkkildədir.

Yeri gəlmışkən, mövzu ilə bağlı danışan millət vəkili Fazıl Mustafa deyib ki, belə bir mötəbər qurum tərəfindən aparılan sorğuların nəticələri də obyektiv olur. O qeyd edir ki, STM sorğusunun nəticələri ciddi araşdırılmalıdır. Sitat: "Süründürməçiliyin

ri, vətəndaşa yuxarıdan aşağı baxdıqları üçün!

Lakin STM-in sorğusu göstərir ki, hələ də bir sıra dövlət orqanlarında keçmiş məmurların aqibətindən dərs çıxarmayanlar var. Əks təqdirdə sorğu nəticəsində hər 3 vətəndaş müərciətindən 1-nin cavabsız qaldığı ortaya çıxmazdı. Üstəlik, məlum olmaz ki, dövlət qurumlarının qaynar xətləri ilə müqayisədə onların stasionar nömrələrinə edilən zənglərin cavablandırılması ilə bağlı daha acı-naqalı vəziyyət hökm sürür. Təsəvvür edin ki, sorğu zamanı əhatə olunan qurumların stasionar nömrələrinə edilən ümumi zənglərin 47,6%-ne cavab verilib, 52,4%-ne cavab ve-

Həbslərdən nəticə çıxarmayan vazifa sahibləri - onlar kimlərdir?

Azərbaycanda bəzi dövlət qurumlarında məmurlar süründürməçiliyi hələ də aradan qaldırılmayıb



idarəetmənin dəstəklənməsi məqsədilə dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyəti, vətəndaşların zənglərinin cavablandırılması üzrə mövcud vəziyyətin qiymətləndirilməsini nəzərdə tutan monitoring çərçivəsində 41 dövlət orqanının (qurumunun) stasionar nömrələrinə və qaynar xətlərinə edilən 1518 zəngin ümumi olaraq 62,1%-ne cavab verilib, 37,9%-ne cavab verilməyib. Başqa sözlə, monitoring nəticəsində qeydə alınan 1518 zəngdən 943-ne cavab verilib, 575 zəngə isə cavab verilməyib.

Ekspertlər haqlı olaraq vurğulayırlar ki, açıqlanan rəqəmlər çox ciddidir və belə görünür ki, bir sıra məmurlar bunun üçün məsuliyyət daşıdlıqlarını ya fərqində deyillər, ya da həmin

qarşısı da alınmalıdır. STM-in bu araşdırmları dövlətin müəyyən məxanizmlərinin daha dəqiq işləməsinə köməklik etmək məqsədi güdür və təqdireləcək bir davranışdır. Düşünürəm ki, bu istiqamətdə müəyyən addımların atılması vacibdir. Müraciətlərin 37.9 faizinə heç cavab verilməyib, digər 50 faizinə isə formal, vətəndaş üçün həllədici olmayan cavab verilib. Çalışmalıçı ki, vətəndaş məmənunluğu üçün baş-dansovdu, formal cavablar verilməsin" (Mənbə: "Sputnik Azərbaycan").

Onu da deyək ki, son illərdə ölkədə genişmiyyəslə kadr və struktur islahatları həyata keçirilir. Həmin islahatlar çərçivəsində xeyli yüksək vəzifəli şəxs tutduqları postdan kənarlaşdırılıb. Bir çoxları isə nəinki vəzifələrini, hətta azadlıqlarını itiriblər. Niyə? Cavab çox sadədir: özlərini qanunlardan üstün bildikləri, dövləte, xalqa xidmət əvəzine özlərinə, yaxın ətraflarına xidmət yolu seçdikləri, dövlətin büdcəsinə, xalqın cibinə göz dikdiklə-

rilməyib! Daha detallı qeyd etsək, günün birinci yarısında ümumilikdə stasionar nömrələrə edilən zənglərin 46,5%-ne cavab verilib, 53,5%-ne cavab verilməyib. Günün ikinci yarısında stasionar nömrələr üzrə cavab verilmiş zənglər 48,8%, cavab verilməmiş zənglər 51,2% təşkil edib.

Görünür, bir sıra vəzifə sahibləri hələ də anlamırlar ki, bu gün ya işsiz qalan, ya da azadlığını itirən bir sıra məmurların "vurulmasına" onların vətəndaş müraciətlerinə dırnaqarası, laqeyd münasibəti, süründürməçilik prinsipi ilə işləməsi həllədici rol oynamışdı. Bəyəm, obrayı desək, "gözü çıxmış qardaşdan ibret görmək" bu qədərmi çətindir, hörmətli kreslo sahibləri?! Axi siz həmin kreslədə məhz vətəndaşın xidmetində dayanmaq üçün oturmuşunuz, havayı maaş almaq, ya da vəzifə hesabına varlanmaq, lüks, komfort həyat keçirmək üçün deyil!

Axi ölkə başçısı da öz çıxışlarında defələrlə açıq, qəti şəkildə bəyan edib ki: "İcra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmalıdırılar ki, onlar vətəndaşlar üçün çalışırlar. Bütün dövlət məmurları - Prezidentdən başlayaraq lap aşağı səviyyəli memura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir".

Və sonda: hələ də yeni dövrün çağırışlarını qulaqardına vuran, ölkədə həyata keçirilən islahatların məzmununu, ruhunu əzx ələməkdə çətinlik çəkənlərə xatırladaq ki, yazıda haqqında bəhs etdiyimiz monitoringin dövlət qurumları (orqanları) üzrə ayri-ayrılıqla ümumi nəticələri qarşıdağı dövrde geniş ictimaiyyətə təqdim ediləcək və bu zaman kimlərin vətəndaşlara xidmət məsələsində geride qaldıqları bir az da konkretləşəcək. Odur ki, təqnidlərdən nəticə çıxarmaqla böyük fayda var. Əks halda bunun acı bəhrəsini elə vəzifə sahiblərinin özləri görəcəklər.

Toğrul Əliyev

Martin 1-də Xocalı şəhərin-də Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti-nin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüş keçirilib. Görüşdə Azərbaycan tərəfdən Milli Məclisin deputati Ramin Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını aşasından monitörinq qrupunun rəhbəri Məsim Məmmədov iştirak ediblər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan tərəfi texribatçı milyarder Ruben Vardanyan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazini tərk etdikdən sonra orada yaşayan vətəndaşlarımız olan erməni sakinlərlə praktiki təmaslara başlanılaçağını bildirmişdi. Bu mənada Xocalıda keçirilən görüşü daxili gündəliyin tərkib hissəsi olan təmasların təzahürü hesab etmək olar.

Görüşün təfərrüatları hələlik açıqlanmayıb. KİV-də yer alan xəbərlərə əsasən, erməni sakinlərlə ilk görüş konstruktiv keçib və danışqların davam etdirilməsi qərara alınıb. Ehtimal olunur ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə növbəti müzakirələr Bakıda, Gəncədə və yaxud Ağdamda baş tuta bilər.

Məsəleyə bağlı fikirlərini "Unikal"la bölüşən Milli Məclisin deputati Aydın Mirzəzadə deyib ki, bu görüş mühüm əhəmiyyət kəsb edir. Onun sözlerinə görə, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır.

Deputat qeyd edib ki, Qarabağda yaşayan ermənilər Birinci Qarabağ müharibəsinə qədər də Azərbaycan vətəndaşları olublar: "Azərbaycan indi də onları öz vətəndaşları hesab edir. Ərazi Azərbaycana məxsusdur. Aydın məsələdir ki, Azərbaycanın orada suveren hüquq var. Azərbaycan digər ərazilərdə yaşayan vətəndaşlarına olduğu kimi, Qarabağda yaşayan ermənilərin də hüquq və azadlıqlarının qorunmasına zəmanət verir. Bu barədə Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında da bildirib".

A.Mirzəzadə xatırladıb ki, deputat Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilib: "O, dövlət idarəciliyində və siyasi proseslərdə kifayət qədər təcrübəsi olan şəxsdir. Görüşdə onunla yanaşı, Azərbaycan hökumətinin nümayəndələri də iştirak ediblər. İlk dəfə həmin zonada yaşayan vətə-

daşlarımızın Azərbaycan cəmiyyətinə integrasiyası və onların Azərbaycanlıq hüquqlarının bərpə edilməsi məsələləri müzakirə olunub. Qanunsuz istismar edilən faydalı qazıntı yataqlarımızla bağlı məsələ də gündəmdə olub. İlk görüş normal keçib. Bu görüşlərin tək Xocalıda deyil, Azərbaycanın digər ərazilərində, həmçinin Bakıda keçirilməsi də mümkündür. Azərbaycan öz xoşməramını göstərdi və bundan sonra da belə hərəkət

çoç Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransındaki çıxışının nəticələri kimi şərh oluna bilər. İlham Əliyev Münhəndə ermənistən baş naziri Nikol Paşinyanla plenar iclasda çıxışında demişdi ki, Azərbaycan Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamğa hazırlıdır - lakin bu, Ruben Vardanyan ola bilməz. Çünkü Vardanyan Qarabağda doğulmayıb, Rusiyadan qaranlıq gündəliklə Qarabağa gəlib

lanmasının müjdəsi kimi anlaşıılır".

Şəhrçi hesab edir ki, Bakı formatı, bəlkə də, əvvəlki təmaslardan fərqli olaraq bir qədər fərqli strukturda qurub: Belə ki, deputat Ramin Məmmədov ermənilərin Azərbaycan ictimai-siyasi həyatına integrasiyasının sosial və hüquqi əmlətlərini açır. Xocalıda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "Aze-

Moskva xəttində sonrakı etaplarda bəzi razılaşmalar əldə olundu. Lakin Münxen Təhlükəsizlik Konfransını göz önünde canlandırdanda Bakı ilə ermənilərin təmaslarında Qəribin daha çox maraqlı olduğu görünür. Avropa İttifaqının (Al) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarin bəyanatı da həmin kontekstdə diqqət çəkir: "Bu gün Xocalıda Azərbaycanın və Qarabağ ermənilərinin nümayəndələri arasındakı təmaslar barədə ümidi-

Qarabağda yaşayan ermənilərlə görüşlər Bakıda da keçirilə bilar

Millət vəkili hesab edir ki, Azərbaycan öz xoşməramını göstərdi və bundan sonra da belə hərəkət edəcək



edəcək", - deyə o qeyd edib.

Siyasi şərhçi Aqşin Kərimov bildirib ki, bu görüşlə Azərbaycan dövlət olaraq Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə yaşayan erməni sakinlərlə təmasları bərpə etdi. Yəni, Milli Məclisin deputati Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib: "O, Xocalıda ermənilərlə müzakirələr aparıb. İlk baxışda bu, Rusiya xarici işlər naziri Sergey Lavrovun fevralın 27-28-də Bakıya sefərinin nəticəsi kimi görünür. Ancaq təmasların Lavrovla əlaqələndirilməsi yanlışdır, bu, daha

və Qərblə Moskva arasındaki qeyri-legal bağıntıların figurudur. Bunun artdıncı, Vardanyanın qurubu başlandı, o, qondarma vəzifəsində çıxarıldı, yerinə Qurban Nersisyan "teyin edildi". Vardanyanın Qarabağdakı siyasi səhnədə bürdəməsi onun perspektiv layihələrə bağlı əlaqələrini qoparmayıb, lakin Azərbaycan birinci mərhələdə özünə təhdid yaranan şəxsi proseslərdən kənarlaşdırmağı bacardı. Vardanyanın ilkin mərhələdə uduzması ilə Azərbaycan Qarabağdakı ermənilərlə təmasları yenidən canlandırdı. Hətta təmas qrupundakı məsul şəxsin müəyyən edilməsinin özü belə, prosesdə həllədici mərhələyə baş-

rGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət nümayəndələr integrasiya üçün iqtisadi-maliyyə əsaslandırmaların tezislərini təqdim edir. Bu qurumlar ilkin dəyərləndirmələr üçün Qarabağdakı qızıl yataqlarının qanunsuz istismarına dair monitörinq apara, ardınca isə inventarların dövlət mülkiyyətinə keçməsi və bunun ermənilərə müsbət təsirlərini təqdim edə bilərlər. Azərbaycanın Qarabağdakı ermənilərlə təmasları daxili məsələlərin tənzimləməsi yönündə atılan addımların təzahürüdür.

Qarabağdakı ermənilərlə təmasları bloklamağa çalışan Rusiya idi, hərcənd ki, Bakı-

verici xəberlər gəlib. Müzakirələrin həm aktual məsələlərə, həm də daha geniş məsələlərə yönəldilməsi yaxşı haldır", - deyə Klaar qeyd edib. Ancaq ermənilərlə təmaslar həm Qərbde, həm də Rusiyada qısqanqlıqla qarşılıqla bilər. Çünkü Azərbaycan Qarabağdakı ermənilərə öz vətəndaşı kimi baxaraq prosesi daxili təhlükəsizlik qaydalarının cazibəsinə saldıqca kənar qüvvələrin Qarabağ mövzusunu xarici siyasetdə əlet kimi saxlamaları aradan qalxır. Əgər integrasiyadan səhəbə gedirsə, təmaslar təkçə Xankəndi, Xocalının da sərhədlərini keçərək Bakıda, Gəncədə də keçirilə bilər".

Politoloq Züriyə Qarayeva bildirib ki, erməni icması ilə Azərbaycan nümayəndələrinin görüşü gözənlənilən idi: "Bu görüşün xüsusən Vardanyan istefaya göndərildikdən sonra keçirilmesi hesab edirəm ki, Moskvanın Bakı ilə maraqlarını uzlaşdırmasının nəticəsidir. İcma ilə görüş önemli hadisədir. Ermənistən bugüne qədər separatçıları "tərəf" elan etməsinə adekvər cavabdır. İlham Əliyevin Münhəndə səsləndirdiyi kimi bizim görüşə biləcəyimiz kəsim sadəcə vətəndaşlığı haqqı edəcək ermənilərdir. Görüşə məhz parlament nümayəndəsinin başçılıq etməsi özü-özlüyündə qarşı tərəfə həm də mesaj xarakteri daşıyırı ki, həmin qanunvericiliyin tələbləri altında yaşamaq məcburiyyətdindəsiniz. Məlum görüşdən sonra Xankəndiyə qaz verilişinin Ermənistən tərəfindən dayandırılması baş tuta bilər ki, bu da artıq reinteqrasiya işlərinin tam sürətlə baş tutması deməkdir".

Murad İbrahimli

İlham Əliyev AEBA-nın Baş direktoru ilə görüşdü



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Martin 2-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Grossini qəbul edib.

"Unikal" xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlu olmasına görə dövlətimizin başçısını təbrik etdi. Bildirdi ki, Azərbaycanın bu Hərəkata sədrliyi praktiki xarakter daşıyaraq beynəlxalq sülh və təhlükəsizliyə böyük töhfə verib, Hərəkatin dünyada rolunu daha da gücləndirib.

Rafael Mariano Grossi ölkəmizlə rəhbəri olduğu agentlik arasında səmərəli əməkdaşlığın inkişaf etdiriləcəkini diqqətə çatdırırdı.

Prezident İlham Əliyev Rafael Mariano Grossiyə tədbirdə iştirakına görə minnətdarlığını ifade etdi, Azərbaycanın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığı böyük önem verdikini dedi.

Dövlətimizin başçısı nüvə texnologiyasından dinc məqsədlər üçün istifadənin vaciblığını bildirdi. Bu xüsusda kənd təsərrüfatı, tibb, neft-kimya səhələrində Azərbaycanla agentlik arasında əlaqələrin praktiki əhəmiyyəti qeyd edildi.

Prezident İlham Əliyev nüvə təhlükəsizliyi problemine toxunaraq Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının fəaliyyət göstəriyini, onun Azərbaycana, Türkiyəye, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını bildirdi, bu stansiyanın köhnə texnologiya ilə çalışdığını, onun ciddi texniki problemlərinin olduğunu diqqətə çatdırırdı və Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılmasının narahatlıq doğurduğunu vurğuladı.

Görüşdə Nüvə silahlarının yayılmaması haqqında Müqaviləyə bütün dövlətlər tərəfindən riayət edilməsinin vacibliyi bildirildi, bu xüsusda nüvə silahının yaradılması cəhdələrinin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yarada biləcəyi ilə bağlı narahatlıq ifade olundu.

Prokurorluq Hacı Şahinin ölümü ilə bağlı araşdırma başladı



Hacı Şahin Həsənlinin ölümü ilə bağlı araşdırma aparılır.

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1974-cü il təvəllüdü Şahin Həsənlinin (Hacı Şahin) Martin 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğununda araşdırma aparılır.

Murat İbrahimli

Baş redaktor:
Zaur Əhməd

Turanbank" ASC Binəqədi filialı.
H/h: AZ70TURA40050054644700110944
M/H: AZ26NABZ0135010000000027944

Kodu: 504692

Şəhadətnamə № 3150
Ünvan: 8 mkr. Ə.Naxçıvani 5ⁿ
Tel./Fax:(012) 561-65-53

Qəzet redaksiyanın kompüter mərkəzində
yığılıb, sahifələnmiş və
"Futbol+" servis mətbəəsində çap olunmuşdur
Sifariş 252.
Tiraj: 1700

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 376 vaksin vurulub.

Nazirlər Kabinetin yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumatə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 118, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 101, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 134, pozitiv neticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 23 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 949 573, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 404 366, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 147, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 400 407, pozitiv neticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 653 nəfər təşkil edir.

Prezidentin adından Zirvə görüşünün iştirakçılarına ziyafət verildi

Martin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin şərəfinə ziyafət verilib.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Qedək ki, bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib.



"Qoşulmama Hərəkatı ölkələrin inkişaf prosesində mühüm flaqmandır" - Xüsusi nümayənda

Qoşulmama Hərəkatı (QH) ölkələrin inkişaf prosesində mühüm flaqmandır.

"Unikal" xəbər verir ki, bunu Çin Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui QH-nin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı deyib.

O qeyd edib ki, Çin Qoşulmama Hərəkatının principlərini dəstekləyir və bu, Çinin xarici siyasetindəki dəyərlərdən biridir.

"Qoşulmama Hərəkatı həmrəyliyə gücləndirməyə və münaqişələri dialog yolu ilə həll etmeye çalışmalıdır. Təhlükəsiz dünya yaratmaq üçün ölkələr birlikdə çalışmalıdır. Biz ərzaq və enerji resursları-



nin sabit artımını təmin etməli, yaşılı texnologiyalara diqqət yetirməliyik. Biz ticarət-iqtisadi elaqələri dərinləşdirməli, təcrübə mübadiləsi aparmalı, iqtisadiyyat modernləşdirməliyik", - deyə o əlavə edib.

Qeyd edək ki, Martin 2-də Bakı şəhərində Qoşulmama Hərəkatının baş katibi Xusrav Noziri, nazirlər, nazir üməvinleri, səfirler və digər rəsmi şəxslər iştirak edirlər.

Təmas Qrupunun Sammiti keçirilir. Sammitdə 70-ə yaxın ölkənin dövlət və hakimiyyət rəhbərləri, Bosniya və Herseqovina, Türkmenistan, Özbəkistan, İraq və Liviyanın prezidentləri; Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri; Əlcəzair və Keniyanın baş nazirləri; müxtəlif ölkələrin yüksək vəzifəli nümayəndəleri, habelə beynəlxalq təşkilatların rəhbərləri - Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikashvili, Beynəlxalq Migrasiya Təşkilatının baş direktoru Antonio Vitorino, BMT-nin Cenevə ofisinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xusrav Noziri, nazirlər, nazir üməvinleri, səfirler və digər rəsmi şəxslər iştirak edirlər.

Adil Karimli idarə rəisini işdən çıxardı - Digərinə töhmət verdi

Mədəniyyət Nazirliyinin Şəki Regional Mədəniyyət İdaresinin rəisi işdən çıxarılib.

"Unikal" xəbər verir ki, bununla bağlı mədəniyyət nazirinin birinci müvənni, nazir səlahiyyətlərini icra edən Adil Karimli əmr imzalayıb.

Əmrə əsasən, Azər Yusubov



ində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifəsindən azad edilib.

Digər əmrlə Xaçmaz Regional Mədəniyyət İdaresinin rəisi Vüsal Hüseynova işində yol verdiyi ciddi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddetli töhmət verilib.

O, Əfqanistanda baş verən hadisələri, Cammu və Keşmir problemini, Rohinçā müsəlman icmasının vəziyyətini və Azərbaycanın işgaldən azad edilmiş ərazilərində mədəni və dini işə vurulan zərəri də xatırladıb. İƏT rəhbəri təşkilatın insan hüquqlarının və insan ləyaqətinə hörmətin təsviqi və qorunmasına sadıqliyini bir dənə təsdiqləyib.

O, Qurani-Kərimin tehrib edilməsinin qızanmali və hamı tərəfindən pişənləşməli olduğunu söyləyərək dövlətlərin ksenofobiya və islamofobiya ilə mübarizəsinin vacibliyini vurğulayıb.

Elan: 01.03.2023

Hərrac: Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh, ünvanda keçirilir. tel: 566-70-25, 566-79-67. http://birja-new.az. Açıq formada "Toyota Prado" markalı avtomobil 32 160.00 manat, "Mitsubishi Outlander" markalı avtomobil 7600.00 manat, "Great Wall Wingle 5" markalı avtomobil 5200.00 manat, Beh: Satış qiymətinin 5% hərrac təşkilatı depozit hesabına təşkilatının depozit hesabına. Behlər hərrac gününe kimi qəbul olunur. Hərraca beh ödəmiş iştirakçılar saat 11:00 da hərrac təşkilatında qeydiyyatdan keçməlidirlər. Hərrac addımı ipoteka predmetlərində: Satış qiymətinin 3%-dək. Digər hallarda sərbəst. 01/01d lot üzrə. Fiziki şəxslər şəxsiyyət vəsiqəsi; Həquq şəxslər-təsis sənədləri. Hərraci udmuş şəxs alış qiymətini 7 təqvim günü müddətində sifarişçinin depozit hesabına ödəməlidir. Qalib olmayan alıcıların behləri 7 təqdim günü müddətində geri qaytarılır. Hərrac 09.03.2023-cü il tarixində saat 11:00-17:00-dək (növbəlik əsasında) keçiriləcək.

Azərbaycanda daha 3 nəfər koronavirusdan ÖLDÜ

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabinetin yanında Operativ Qərargahdan "Unikal" a verilən məlumatə görə, COVID-19 üçün götürülen analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyək ümumilikdə 828 628 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 327 nəfər müalicə olunaraq sağalıb, 10 122 nəfər vəfat edib, aktiv xəste sayı 179 nəfərdir.

Ölkədə son sutka ərzində 2 292, hazırkı dövredək isə 7 529 191 test aparılıb.

Martin 2-də Bakıda Qoşulma-ma Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təməs Qrupunun Zirvə görüşü işə başlayıb. Dövlətimizin başçısı Zirvə görüşündə çıxış edib.

Prezident İlham Əliyev çıxışı zamanı mühüm məqamlara toxunub və dünyada ədalətin və beynəlxalq hüququn müdafiə edilməsinin zəruriliyini diqqətə çatdırıb: "Hörmətli dövlət və hökumət başçıları. Hörmətli nümayəndə heyətlərinin rəhbərləri. Xanımlar və cənablar. Mən sizin hamınızı Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təməs Qrupunun pandemiyadan sonrakı bərpaya həsr olunmuş sammit səviyyəsində görüşündə salamlayıram.

2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekindil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başlandı. Sədrliyimizin müddəti yekindil qərarla daha bir il uzadıldı. Biz Azərbaycanın sədrliyinə göstərdikləri dəstəyə görə üzv dövlətlərə minnətdarıq.

Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüquq müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərber etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu.

Biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürdük. Zirvə toplantıda məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındı. Ümumdünya Səhiyyə Təşkilati pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün bu məlumat bazasına istinad edib.

Mən həmin Zirvə toplantıda BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılmasını təklif etmişdim. Bu təklif BMT-ye üzv dövlətlər arasında böyük dəstək qazandı.

Xüsusi sessiya 2020-ci ilin dekabr ayında keçirilib və tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış edib. Xüsusi sessiyada beynəlxalq həmrəyiñin artırılmasının zəruriliyi vurğulanıb, Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edilib.

Biz bəzi varlı ölkələrin həyata keçirdiyi "peyvənd milletçiliyi"ni xüsusiñ pandemiya ilə mübarizədə ciddi manə kimi qiymətləndirdik. Neticədə Qoşulmama Hərəkatı bütün ölkələrin peyvənlərdən ədaləti və vahid şəkildə istifadəsinə temin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbuskarı oldu.

Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərber edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdiridi.

Azərbaycan əksəriyyəti bizim Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfi kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilati vasitəsilə maliyyə və humanitar yardım göstərib.

Azərbaycan Hərəkatın institusional inkişafına güclü dəstək verir. Biz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdik. Şəbəkənin ilk icası 2022-ci ilin iyun

ayında Bakıda keçirilib.

Bundan başqa, 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gəncələr Teşkilatı yaradılıb. Teşkilatın daimi katibliyi Bakıda yerləşəcək.

Məqsədimiz institutional davamlılıq yaratmaq və Azərbaycan'dan sonra sədriyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır.

2021-ci ildə Belqradda keçirilen Yüksək Səviyyəli yubiley görüşündə mən Hərəkatın COVID-19-dan sonrakı dövrə bağlı mövqeyini formalasdırmaq məqsədiyle Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli görüşünün keçirilməsi ideyasını irəli sürdüm. Bunu nəzərə alaraq mən bu Zirvə toplantısını çağırırdım və inanıram ki, bu tədbir yeni mey-

dir.

Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqdə davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının teməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizasası icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırıraq. Fransanın Avropanın kənardır idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrenc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə,

rəkatına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə çağırıram.

Biz suverenliyə, milli sahibliyə, bərabərliyə və qarşılıqlı mənafeyə hörmət prinsiplərini rəhbər tutan Cənub-Cənub əməkdaşlığını daha da gücləndirməliyik. Həmin gündəlik Cənub ölkələrinin özləri tərəfindən öz milli ehtiyac və prioritətlərinə uyğun olaraq təşkil edilib. Bu, kənardan məcburi qaydada qoyulmuş bir gündəlik deyil.

İqlim dəyişikliyi bəşəriyyət üçün digər bir təhdiddir və su qılığı, ərzaq çatışmazlığı və məcburi miqrasiya kimi ciddi problemlərə səbəb olur.

İnkişaf edən kiçik ada ölkələri daha çox diqqətəlayiqdir. Çünkü onlar iqlim dəyişikliyinin təsirlərinə daha həssas olduqları üçün yer

Azərbaycan işgaldən azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiy়ası yenidənqurma işləri aparır. Azərbaycan hökuməti 2021-2022-ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın pul xərcləyib. Bu il biz bu məqsəd üçün ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsait ayırmış planlaşdırırıq. Biz müasir şəhərsalma - "ağılı şəhər", "ağılı kənd" konsepsiyalardan istifadə edərək yeni şəhər və kəndləri sıfırdan yaradıraq. Bu, milli hökumətlər tərəfindən post-münaqışa dövründə icra olunan nadir və daha once görünmemiş bir inkişaf və yenidənqurma modelidir.

Ermənistanın işgalinə görə Azərbaycan dünyada mina ilə ən çox çirkəndilmiş ölkələr arasınd-

Azərbaycan Prezidentindən mühüm mesaj

İlham Əliyev: "Məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir"



dana çıxan qlobal əhəmiyyətli məsələləri müzakirə etmək imkanı yaradacaq.

Son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və multilateralizm təhlükə altındadır. Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha təhdid edir.

Souverenliğin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmadadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir.

Yeni dünya düzəni yenidən formalasıncaqdadır. İndi dünya "Soyuq müharibə"nin sona çatmasından bəri baş verən ən ciddi Şərqi-Qərb qarşışının şahididir ki, onun fəsadları dönyaçının qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzəreçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalasmasına fəal iştirak etməlidir.

Təsəssüf ki, bu gün biz neokolonializm meylini artdıığını müşahidə edirik. Tarixi müstəmləkesizləşdirmə prosesi nəticəsində yanmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı sehfəsinin tamamilə aradan qaldırılması istiqamətdə səylərini birləşdirməli-

qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməye və məsuliyyətini etraf etməyə çağırıraq.

Dünyada uzun illərdir müzakirə olunan digər mühüm məsələ BMT sistemində aparılan islahatlardır. BMT Təhlükəsizlik Şurası keçmiş xatırladır və indiki reallığı əks etdirir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətlə olunmalıdır.

Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yere sahib olmalıdır. Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirləri BMT-nin müvafiq komitesine təqdim etməyə çağırıram. Biz Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləyirik.

Pandemiya "2030: Davamlı inkişaf Məqsədləri"nin icra olunmasına mənfi təsir edib. Bundan əlavə, hədəflərə çatmaqdə geriləmənin qarşısını almaq və 2030-cu il gündəliyinin icrasına vaxtında nail olmaq üçün qlobal səylər gücləndirilməlidir.

Bu məqsədə biz BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etmişik. Bu panel post-pandemiya dövrü üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər. Mən Qoşulmama Hə-

üzündən silinmək təhlükəsi ilə üzləşiblər.

COVID-19 pandemiyası dövründə olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcək. Mən burada iki qlobal çağırışın bəyan edirəm. Bunlar Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləməkdir. Məmənniyyətə elan edirəm ki, Azərbaycan ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırır. İnanıram ki, Qoşulmama Hərəkatının üzvləri və beynəlxalq ictimaliyətin digər üzvləri Azərbaycanın təşəbbüsünü dəstəkləyəcək və bize qoşularaq post-pandemiya bərpası dövründə ehtiyacı olan ölkələrə dəstək verəcəklər.

Xanımlar və cənablar.

Daha once də qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Məsələn, Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içinde icra olunub. Lakin Azərbaycana gəldikdə isə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-sərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır.

2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti həbəsiyi yolla bərpə etdi və Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özə minən etdi. Yəqin ki, bu hadisə BMT-nin əsası qoymulandan bəri dünyada ilk dəfə idi baş verirdi.

İşğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər və kəndi Ermənistan tərəfindən məqsədönlü şəkildə dağıdılmış, bütün mədəni və dini abidələr talan və qarət edilmişdir. Azərbaycanın işgaldən azad olunmuş əraziləri klassik urbisid, kultursid və ekosid nümunələridir. 2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədə minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasetçi işçilərden azad olunmuş əraziləri ziyan etdərək Ermənistan tərəfindən təqdimmiş vəhşiliklərin şahidi olmuşdur.

İkinci Qarabağ müharibəsindən sonra, yəni, 2020-ci ilin noyabr ayından bəri 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya yaralanmışdır.

Ölkə üçün humanitar minatəmizləmənin böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycan hazırladı xüsusi milli Dayanıqlı Inkişaf Məqsədinin müəyyən edilməsini nezərdən keçirir. Azərbaycan Dayanıqlı Inkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə görülür, çünki minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini lengidir. Azərbaycan minatəmizləmənin 18-ci Dayanıqlı Inkişaf Məqsədi olması təşəbbüsünü feal şəkildə təşviq edir. Biz Qoşulmama Hərəkatına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə dəvət edirik.

Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamış hərbi sursatlarla ən çox çirkənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, mən səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif etmək istəyirəm.

Münaqışının bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib.

Bu fürsətdən istifadə edərək mən Qoşulmama Hərəkatına üzv ölkələrə Azərbaycanın ədaləti mövqeyini dəstəkləmək, hemçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycan eleyhinə birtərəfli və qərəzlə bəyanatlarının qəbuluna imkan verməməkdə göstərdikləri qətiyyətə görə təşəkkür etmək istəyirəm. Sonda isə sizi əmin etmək istəyirəm ki, Azərbaycan Qoşulmama Hərəkatının sədr kimi Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi və Hərəkatın beynəlxalq arenada mövqeyinin güclənməsi üzrə səylərinin əsirgəməyəcəkdir. Təşəkkür edirəm.

İnformasiya şöbəsi



Ceyhun Bayramov fələstinli həmkarı ilə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qosulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Fələstin Dövlətinin xarici işlər naziri Riyad Əl-Maliki ilə görüşüb.

Bu barədə "Unikal"a Azərbaycan XİN-dən bildirilib. Görüş zamanı, ikiterəfli ve çoxtərefli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən bölgədə cari vəziyyət müzakirə mövzusu olub.

Azərbaycan və Fələstin arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi məmənunluqla qeyd olunub. Bu xüsusda, Fələstinin Ramallah şəhərində Azərbaycan Respublikasının Təmsilcilik Ofisinin açılmasının mövcud münasibətlərin inkişafına daha böyük təkan verəcəyinə dair inam ifadə olunub.

Beynəlxalq təşkilatlar, xüsusilə Birleşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, habelə QH çərçivəsində göstərilən qarşılıqlı dəstəyin təqdirəlayış olduğu, bu xüsusda əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd olunub.

Nazir Riyad Əl-Maliki Azərbaycan ilə Fələstin arasında qarşılıqlı hörmət, həmrəylik və dostluğa əsaslanan münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, habelə siyasi dialoğun əhəmiyyətini vurgulayıb.

Nazir Riyad Əl-Maliki, Azərbaycanın QH-ya sədrliyinin Hərəkatın inkişafına mühüm töhfələr verdiyini, onun daha da gücləndirilməsinə xidmət etdiyini bildirib.

Keçmiş məmərün mahkəməsi başlayır

Lənkəran Şəhər icra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi müdürünin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdır.

Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, istintaq zamanı Elgün Abdullayevin fərdi-yaşayış evi və qeyri-yaşayış sahəsinə dair sənədlərinin hazırlanması müqabilində 100 min 250 manat məbləğində pul vəsaitini rüşvet qismində istəmesi və cəmi 33 min 500 manat pul vəsaitini rüşvet qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Elgün Abdullayevə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (külli miqdarda təkrarən rüşvet alma) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyəti üzrə məhkəməyə göndərilib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Ziyafət Əsgərov "Unikal"a müsahibə verib. O, Rusyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərindən, Zəngəzur dəhlizinin nə zaman açıla biləcəyindən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilciləri ilə keçirilən görüşün əhəmiyyətindən və başqa məsələlərdən danışır.

-Bu həftənin əvvəli ölkəmizə səfər edən Rusyanın xarici işlər naziri Sergey Lavrov Prezident İlham Əliyev və Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramova görüş keçirdi. Görüşlər zamanı bir sıra əhəmiyyətli məsələlər müzakirə olundu. Lavrovun Bakı səfərini necə qiymətləndirirsiz?

-Bu səfəri çox normal qiymətləndirirəm. Danışışların məzmunundan da hamiya məlum oldu ki, Rusiya Ermenistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması maraqlıdır. Bundan əvvəl Sergey Lavrov Moskvada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bir neçə dəfə bəyanat

nistandan asılıdır. Bütün beynəlxalq təşkilatların nümayəndəleri də bildiriblər ki, Azərbaycan bu məsələdə səmimidir. Sülh müqaviləsinin imzalanmasında maraqlılığıq. Görünen odur ki, Ermenistan bu işe hazır deyil. Hansı məqsədlərə görə bunu yubatdığını da bilirik.

-Bildiyiniz kimi, Rusyanın XİN rəhbəri Sergey Lavrov Rusiya, Ermənistən və Azərbaycanın üçtərefli işçi qrupunun tezliklə Azərbaycanın qərbi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin yaradılması ilə bağlı razılığa gələ biləcəyinə ümid etdiyini deyib. Bu il Zəngəzur dəhlizi açıla bilərmə?

-Zəngəzur dəhlizi istər-istəməz açılacaq. Bu dəhlizin açılması ilk növbədə Ermənistəna lazımdır ki, iqtisadi çətinlikdən çıxa bilsin. Digər tərəfdən Azərbaycan üçün olduqca vacib yoldur. Naxçıvan Muxtar Respublikası ilə ölkəmizdən digər iqtisadi rayonları arasında birbaşa əlaqənin təmin edilməsi baxımında əhəmiyyətlidir. Eyni zamanda, Azərbaycanın Türkiyəyə çıxışını təmin edir. İndi Türkiye ilə Ermənistən arasındaki münasibətlərde yumşalma var. Ermənistən nədən buna getməsin? Hesab edirəm ki, ermənilər

Xankəndiyə nə gəlib-gedir. Bütün dünya birlər ki, Laçın yolu humanitar məqsədlər üçün açıqdır və heç bir problem yoxdur. Aksiya başlayandan bu güne qədər 3 mindən artıq nəqliyyat vasitəsinin Xankəndi-Laçın yolundan keçməsinə şərait yaradılıb. Həmin nəqliyyat vasitələrinin böyük əksəriyyəti sülhməramılara məxsus yük avtomobilləri olub. Amma ermənilər Zəngəzur yolunun çəkilməsini yubadırlar. Sonradan belə bəhanələr gətirdilər ki, Zəngəzur dəhlizində buraxılış məntəqələri qoymaq isteyirlər. Elə isə biz de həmin məntəqələri Laçın yolunda qoyacaq. Biz dəfələrlə bəyan etmişik ki, Laçın yolunun statusu necə olacaqsa, Zəngəzur yolunun statusu da elə olacaq.

-Həmkarınız Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə temaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Martin 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilciliyi ilə

"Azərbaycan üzərinə hansı öhdəliyi götürübsə, hamısını yerinə yetirib"

Ziyafət Əsgərov: "İstəyirik ki, tezliklə Ermənistənla Azərbaycan arasında sülh müqaviləsi imzalansın"



vermişdi. Bakıda da birmənali şəkildə sülh müqaviləsinin tezliklə imzalanması ilə bağlı fikirlərini söylədi. Zəngəzur yolu ilə bağlı isə qeyd etdi ki, Rusiya 2020-ci il 9 noyabr tarixli üçtərefli Bəyannaməyə sadıqdır. Həmin bayannamədə nəzərdə tutulmuş kommunikasiya xətləri açılmışdır. Bu o deməkdir ki, Zəngəzur dəhlizi açılmışdır. Rusiya da bunun maraqlıdadır. Əlbəttə, biz də bu yolu açılmasında maraqlılığımız, amma Ermənistən bu məsələni uzadır. Azərbaycan tərəfindən bütün kommunikasiya xətləri çəkilib, demək olar ki, yolların, körpüllerin hamisi hazırlıdır. Yəqin ki, qalanları da bu yaxınlarda istifadəyə veriləcək. Azərbaycan öz üzərinə hansı öhdəlik götürübsə, hamısını vaxtında yerine yetirib.

-Necə düşünürsüz, 2023-cü ildə Azərbaycanla Ermənistən arasında münasibətlərin normallaşmasında irəliyiş olacaq?

-Bu barədə nikbin fikirdəyəm. İstəyirik ki, tezliklə Ermənistənla Azərbaycan arasında sülh müqaviləsi imzalansın. Bütün Qafqaz regionunda sülh, əminənanlıq və təhlükəsizlik bərpa olunsun. Bu ilk növbədə Ermə-

özləri də başa düşəcəklər ki, bu yolu açılması zərurətdir.

-Bunlarla yanaşı Lavrov çıxışında bildirib ki, Laçın dəhlizində hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılması baxılmır. O əlavə edib ki, dəhlizin təyinatı üzrə fəaliyyət göstərməməsi şübhəsinə texniki vasitələrlə aradan qaldırmaq imkanı var. Maraqlıdır, Rusiya Laçın yolunda nəzarət məntəqələrinin yaradılmasını niye istəmir?

- Bu, Azərbaycanın suveren ərazisidir. 2020-ci ilin noyabr ayında imzalanmış üçtərefli Bəyannamədə göstərilib ki, bu yolu təhlükəsizliyini Azərbaycan təmin edir. Azərbaycan da bunu təmin etmək üçün oradan keçən bütün nəqliyyat vasitələrini yoxlamalıdır. Lavrov özü de təsdiq etdi ki, bu yoldan istifadə yalnız humanitar məqsədlər üçün olmalıdır. Ermənilər oradan silah, terrorçu və başqa şeylər daşıyacaqlarsa, bu əlbəttə həmin bəyannamənin ruhuna tamamilə ziddir. Azərbaycan heç vaxt buna yol verməz və Rusiya da bunu gözəl başa düşür. Haqqımız var ki, oradan keçən maşınları yoxlayaq. Baxaq görək Azərbaycan ərazisi olan

görüşüb. Bu görüşlərin keçirilməsinin nə kimi əhəmiyyəti olacaq?

- Bu, görüşü çox yaxşı qiymətləndirirəm. Xankəndidə və ona yaxın digər yerlərdə yaşayan bizim vətəndaşlarımızın erməni sakinlərlə birbaşa temaslarının qurulması olduqca vacibdir. Onlar axır-əvvəl bizim əraziyimizde yaşayacaqlar. Kim yaşayacaqsa, öz işidir. Amma yaşayınlar Azərbaycan vətəndaşlarıdır. Onlar da bilməlidir ki, Azərbaycan ərazisində yaşayacaqlar, suverenliyimizə hörmət edilmelidir. Azərbaycan da üzərinə öhdəliklər götürüb. Bunu Cənab Prezident bütün beynəlxalq platformalarda dəfələrlə bəyan edib. Prezident İlham Əliyev jurnalistlərə görüşdə də bir daha bəyan etdi ki, onların hüquqlarını və təhlükəsizlik məsələlərini Azərbaycan öz üzərinə götürüb. Ölkəmizdə digər millətlərdən olan etnik azlıqlar da yaşayırlar. Azərbaycan konstitusiyasının onlara verdiyi hüquqlardan istifadə edirlər. Təhlükəsizlik də dövlət tərəfindən qorunur. Azərbaycan konstitusiyasının bütün müdəddələri erməni millətindən olan vətəndaşlarımıza şamil olunacaq.

-Həmin görüşlərə bağlı məlumatda qeyd olunub ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə temaslar davam etdiriləcək. Növbəti belə görüşlər harada keçirilə bilər?

- Bu görüşlərin intensivləşməsinin tərəfdarıym. Bu görüşlər Ağdam, Cəbrayıllı, Zəngilan və digər rayon, şəhərlərimizdə də ola bilər. Niye də olmasın? Normal prosesdir. Yəni, birbaşa temasların olmasının tərəfdarıym, nəinki kimse orada vasitəçilik etsin. Bilirsınız ki, ilk görüş Rusiya sülhməramılalarının qərargahında keçirildi. Arzu edirəm ki, gələcək görüşlərdə ancaq Azərbaycan və Qarabağ bölgəsində yaşayan erməni nümayəndələri iştirak etsinlər. Birbaşa temaslarda onları narahat edən hansı məsələlər var, ne maraqlandırır, həmin bölgənin hansı problemlərinin olduğunu desinlər. Bu, məsələlərin səhmana düşməsinə və Ermənistənla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasına tekan ola bilər.

Anar Kəlbiyev

İki gün önce Azad Cəfərli Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanındı Mədəni İrsin Qurunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edildi. Onun yerinə isə Səbinə Hacıyeva təyin olundu.

Xatırladaq ki, A.Cəfərli həmin posta cəmi iki il önce, 2023-cü ilin fevralında təyinat almışdı.

Bələ ki, Dövlət Təhlükəsizlik Xidməti 2020-ci ilde də Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi. Əməliyyat nəticəsində mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov ilə yanaşı nazirliyin Mədəni İrsin Qurunması, İnkişafı və Bərpası üzrə Dövlət Xid-

dəliyevə da Martin 1-də vəzifəsin-dən azad olunub. Qeyd edək ki, 76 yaşlı S.Məmmədliyevə 1999-cu ildən mədəniyyət nazirinin müavini postunu tuturdu.

Anar Kərimov nazir postunu itirdikdən sonra Mədəniyyət Nazirliyində kadr islahatlarının aparılması diqqətdən yayınır. Hələ yanvar ayında Gəncə Regional Mədəniyyət idaresinin rəisi Cənnətov Vasif Xalıq oğlu vəzifəsin-dən azad edilmişdi. V.Cənnətov məhz Kərimova yaxın kadr sayıldı.

Fervalda isə adıçəkilən nazirliyin Mədəniyyət üzrə Elmi-Texniki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xəlefbeysi işində yol verdiyi ciddi qanun pozuntula-

vəzifəsini müvəqqəti icra edən Nuride Allahyarova da var. O, həmçinin, nazirlik yanında Mədəni İrsin Qurunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdürü vəzifəsindən de ayrılib.

Əldə etdiyimiz məlumatə görə, Mədəniyyət Nazirliyində kadr islahatları qarşındaki günlərdə de davam edəcək. Bildirilir ki, istər Əbülfəs Qarayev, istərsə de Anar Kərimovun kadrları sayılan şəxslər tədricən postlarından uzaqlaşdırılacaq. Bu sırada eks-nazirlərin təyin etdiyi regional idarə rəislerinin xüsusi yer tutduğu da gələn bilgilər arasındadır. Həmçinin nazirliyin bezi şöbələrində, eləcə

Anar Karimovun daha bir yüksək vəzifəli kadrı yola salındı

Mədəniyyət Nazirliyində başqa kimlər postları ilə vidalaşacaq?



mətinin keçmiş rəisi Zakir Sultanov da həbs olunmuşdu. Sultanovun həbsindən sonra ovaxtadək rəis müavini olan A.Cəfərli eyni zamanda bir müddət rəisin vəzifə selahiyətlərini icra etmişdi. Sonradan isə Azad müəllim rəis təyin olundu. Bildirildiyinə görə, həmin təyinat Əbülfəs Qarayevin artdından mədəniyyət naziri postuna getirilən Anar Kərimovun təqdimati ilə gerçekləşib.

Hazırda 45 yaşı olan A.Cəfərlinin vəzifəsindən uzaqlaşdırılmış Mədəniyyət Nazirliyində köklü kadr islahatlarının başlanması ilə izah edilir.

Bələ ki, iki gün önce həmçinin mədəniyyət nazirinin 1-ci müavini Vəqif Əliyev də uzun müddətən bəri işlədiyi Mədəniyyət Nazirliyindən uzaqlaşdırılıb. Yeri gelmişkən, 2011-ci ildən mədəniyyət və turizm nazirinin birinci müavini, 2018-ci ildən isə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunan V.Əliyevin vəzifəsin-dən azad edilə biləcəyi barədə qəzetimizin son saylarında yazılmışdır.

Bundan başqa, mədəniyyət nazirinin müavini Sevda Məmmə-

rına görə tutduğu vəzifəsindən azad edilmişdi.

Səadət Xəlefbeysi ilə yanaşı, Mərkəzin direktor müavini və şöbə müdürü de eyni qanun pozuntularına görə işdən azad olunmuşdular.

Həmin vaxt yayılan məlumatlarda qeyd edildi ki, işdən çıxarılan S.Xəlefbeysi Anar Kərimovun qohumu imiş.

Nazirlikdə "təmizləmə" bununla da bitmir. Bu qurumun içəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdürü Fərəh Acalova ile şöbənin teatr sektorunun müdürü Kənül Cəfərova da işdən azad edilib.

Kənül Cəfərova yerli KIV-ə açıqlamasında bildirib ki, müqavilə müddəti bitdiyi və müqavilənin uzadılmasını istəmədiy üçün öz xahişi ilə işdən çıxıb. Lakin gələn məlumatlar belədir ki, nazirlək daxilindək kadr islahatları bir çox vəzifə sahiblərindən onsur da istədikləri təqdirdə belə postlarında qalmayaqları barədə təessürat yaradıb.

Mədəniyyət Nazirliyində postları itirənlər arasında Media və kommunikasiya şöbəsinin müdürü

də tabeliyindəki müxtəlif qurumlar, müəssisələrin rəhbərliyindəki dəyişikliklərin də qəçiləzən olduğu vurgulanır.

Xatırladaq ki, Anar Kərimov ötən ilin dekabrında mədəniyyət naziri vəzifəsindən azad edilmişdi. Bu qərar eynilə Əbülfəs Qarayev-le bağlı 2020-ci ildə olduğu kimi DTX-nin nazirlikdə apardığı əməliyyatdan və həyata keçirdiyi həbslərdən sonra verilmişdi.

Ölkə başçısının 2020-ci il 20 iyul tarixli sərəncamlarına əsasən Anar Kərimov mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmiş, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək selahiyəti də ona tapşırılmışdı. 5 yanvar 2021-ci ildə isə o, mədəniyyət naziri təyin edilmişdi. Lakin nazirlikdə iş prinsiplərinin əvvəlki dövrə müqayisədə müsbətə doğru dəyişməməsi A.Kərimovun da Əbülfəs Qarayevin aqibətini yaşamasına getirib çıxarıb.

Bildirək ki, hazırda mədəniyyət nazirinin birinci müavini olan Adil Kərimli eyni zamanda mədəniyyət nazirinin vəzifələrini icra edir.

Sənan Mirzə

Hacı Şahin Həsənli vəfat etdi

Tannmış ilahiyatçı, Qarqaz Müsəlmanları idarəsinin nümayəndəsi Hacı Şahin Həsənli dünyasını dəyişib.

"Unikal" xəber verir ki, yaxınların verdiyi məlumatə görə, Hacı Şahin ürəktutmasından vəfat edib.

1974-cü il təvəllüdü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Tecili və Texirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub.

Bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, saat 05:43 radələrində tecili tibbi yardım briqadası ünvana çatıb. Ürək tutmasından həkiməqədər ölüm qeydə alınıb.

Qeyd edək ki, ailəsinin bildirdiyinə görə, Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.

Mərhumla vida mərasimi imamı olduğu Məşədi Dadaş Məscidində təşkil olunub. Hacı Şahin "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırıldı.

Hacı Şahin Həsənli 1991-ci ildə başlayaraq fərdi qaydada dini təhsil də almağa başlayıb. 1992-ci ildə Bakı şəhəri Yasamal rayonunda yerləşən "Hüseyniyə" adlı kiçik ibadət evində ruhani fəaliyyətinə başlayıb.

2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş" məscidində imam-camaatdır. O, dini mövzularda tədrisə də məşğul olub. Əqaid, fəlsəfə, əxlaq, təfsir dərslerinin tədrisine xüsusi diqqət yetirib. 2014-cü ildə Qarqaz Müsəlmanları idarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, 2021-ci ildə isə QMİ Qazilər Şurasının üzvü təyin olunub.

1998-2001-i illerdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinin sadri olaraq ictimai fəaliyyət göstərib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam hayat tərzinin və vətənpərvərlik hissini gənclər arasında təbliği olub. 2007-ci ildə "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliğ İctimai Birliyini təsis edib, o zamandan quruma rəhbərlik edirdi.

Aileli idi, dörd övladı var.

İcra Hakimiyətinin vəzifəli şəxsi barəsində cinayət işi başlandı



Azərbaycanda İcra Hakimiyətinin vəzifəli şəxsi barəsində cinayət işi başlanıb.

Bu barədə "Unikal" a Zaqatala Rayon Prokurorluğunundan məlumat verilib. Zaqatala rayon İcra Hakimiyəti başçısının Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.

Məhəmməd Huşanovun qeyd olunan vəzifədə işləyərkən müvafiq arayışların verilməsi üçün rüşvet alması və rəsmi sənədlərə bili-bili

yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə selahiyətlərinən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakılığı) maddələrlərle cinayət işi başlanıb.

Ibtidai istintaq davam etdirilir.

Rəşad Nəbiyev Süleyman Əl-Casırı ilə görüşdü

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan İslam İnkışaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casırın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Unikal" xəber verir ki, görüşdə aviasiya, dəmir yolu nəqliyyatı və bulud texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin bankın maliyyə dəstəyi ilə həyata keçirilə biləcək prioritət layihələr barədə müzakirələr aparılıb.

Qarşı tərəfə ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizləri, mövcud infrastruktur, telekommunikasiya və İKT sahəsində görülen işlər barədə ətraflı məlumat verilib.



"Tartar işi" üzrə daha bir hərbçiya cinayət işi açıldı

"Tartar işi" ilə bağlı daha 5 nəfərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Unikal" APA-ya istinadən xəbər verir ki, həmin şəxslər general-major Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovdur.

İttihad olunan Rəşidov Ülvi Nazim oğlu mayordur. O, 2-ci Ordudan Korpusunda çalışıb. Ülvi Rəşidovun cinayət məsuliyyətinə cəlb olunması barədə əvvəller məlumat yayılmayıb.

Xəbərə görə, onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürürlüb, barəsində istintaq dövründə həbslə bağlı olmayan qətimkən tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş yaxın günlərdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tartar işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.

Təqsiləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyəqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.

Baş hakim və digərlərinin cəzası azaldıldı



Rüşvet alma ittihamı ilə həbs edilmiş FHN Modul Hospitalının keçmiş baş həkimi İmran Ağayev və onunla birlidə mühakimə olunan hospitalın 3 əməkdaşının kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumatata görə, bu gün Ali Məhkəmədə onların cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilib. Hakim Vidadi Cəferovun sədrliyi ilə keçirilən iclasda hospitalın sabiq vəzifəli şəksi Rüfət Vəlizadənin şikayəti qismən təmin edilib. Onun cəzası 3 il 6 aydan dən 2 il 6 aya endirilib. Fakti onun vəkili Ceyhun Yusifov "Qafqazinfo"ya təsdiq edib.

Məhkəmədə o da məlum olub ki, təqsirləndirilən şəxslərdən İmran Ağayev və müəssisənin digər vəzifəli şəxsləri olan Taleh İmanlı və Qulu Orucovun da cəza müddəti bir müddət önce azadlıqlaşmış. Belə ki, Ali Məhkəmə onların hər birinin cəzasının 1 il endirilməsinə qərar verib.

Katırladıq ki, İmran Ağayev və digərləri koronavirus pandemiyası dövründə xəstələri hospitalın "VIP korpus"larına yerləşdirmək və xəstələrin özüne məxsus "Medi Style" klinikasından FHN hospitalına köçürülməsi müqabilində rüşvet almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay, Rüfət Vəlizadə 8 il 1 ay, Taleh İmanlı isə 8 il 1 ay, Qulu Orucov 5 il müddətə azadlıqdan məhrum edilmişdi. Daha sonra Bakı Apellyasiya Məhkəməsi İmran Ağayevin cəzasını 4 ilə, Rüfət Vəlizadə və Taleh İmanının cəzasını isə 3 il 6 aya endirmişdi.

Beləliklə, Ali Məhkəmənin qərarından sonra İmran Ağayevin həbs müddəti 3 il, Rüfət Vəlizadə və Taleh İmanının cəzası 2 il 6 aya endiriləbilə.

Yerli mediada "Hafka" ləqəbi ilə tanınan və bir müddət əvvəl müflisəşdiyi bildirilən iş adamı Hafiz Məmmədovla bağlı nəqliyyat naziri Ziya Məmmədova məxsus bankla bağlı ilginc şikayət yayılıb. Şikayət müəllifi olan Ucar rayonu Boyat kənd sakini Gülvəliyev Andrey Nəsib oğlu bildirib ki, "Hafka" və onun oğlu Kənan Məmmədov tərəfindən aldadılıb, adına külli miqdarda kredit götürülüb və hazırda pis vəziyyətdə qalıb.

"Mən qohumumun vəsitiesi ilə 2009-cu ildə H.Məmmədovun Bakı şəhərində, Teymur Əliyev küçəsindəki villasında qulluqçu işleyirdim. 2012-ci ildə "Hafka" mənə dedi ki, şəxsiyyət vəsiqəni

borcuna görə mənə qarşı iddia qaldırılıb. Kredit borcum 700 min manat faizlər hesablanmasıyla 875 min manat, 100 min ABŞ dolları isə 196 min ABŞ dolları olmuşdur. Bu isə ümumilikdə bir milyon manatdan çox pul edir...

İndi mən Azərbaycandan kənara yük daşıya bilmirəm, çünkü 1 milyon manatdan çox kredit borcum olduğu üçün ölkədən çıxışına stop qoyulub. Borcu ödəyə bilməsəm, hətta məni həbs gözləyir. Mənim isə nəinki 1 milyonu, heç 1000 manatı ödəməyə maddi imkanım yoxdur. H.Məmmədov və oğlu Kənan mənə aldadaraq cinayət yolu ilə adıma kredit götürüb evimi yıxıblar..."

Şikayətçi onu da deyib ki, ona

məkdən imtina etməsidir.

Maraqlıdır ki, o zaman "Bank of Azerbaijan"ın borcluları arasında keçmiş nəqliyyat naziri Ziya Məmmədovun şirkətlərinin və yaxın adamlarının adalarına da rast gelinirdi. Məlum olurdu ki, Z.Məmmədovun ailə şirkəti olan "ZQAN" holdingin (sonradan adını "Garant Holding" olaraq dəyişdi) tərkibində olan müxtəlif şirkətlər qısa müddət ərzində bankdan 5 milyon dollar və elə qədər də manat kredit götürüb.

Bu da yetməyib, "ZQAN"ın maliiyyə direktoru Kamran Niftəliyev öz adına bankdan 1.65 milyon manat kredit götürüb. Habelə Z.Məmmədova və ona yaxın olan şəxslərə məxsus tikinti şirkətləri bankdan dollar və manatla

"Hafka" ilə Ziya Məmmədovun adı 1 milyon manatlıq yeni qalmaqalda

Min manatı belə olmayan adı fəhlənin adına keçmiş oliqarxlardan bankından külli miqdarda kredit niyə və necə verilib?



götür, nümayəndə ilə get "ZQAN" banka (böyük ehtimalla, keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus eyniadlı holdingin tabeliyində olmuş və 2016-ci ildə bağlanmış "Bank of Azerbaijan" nəzərdə tutulur - red.), sənədi imzala, səni yeni vəzifəyə təyin edirəm. Mən də H.Məmmədovun nümayəndəsi ilə gedib əvvəlcədən hazırlanmış sənədi imzaladım. Sonradan mənə məlum olduki, "Hafka" mənim adıma 700.000 (yeddi yüz min) manat kredit götürüb. Bir neçə ay sonra isə menim iştirakım olmadan onun oğlu bankdan mənim adıma dəha 100.000 ABŞ dolları kredit götürüb.

Mən bu barədə "Hafka"ya deiddikdə bildirdi ki, narahat olma kredit vaxtında ödəniləcək heç bir qorxusu yoxdur. Mən onun imkanına və kişi kimi söz verməsinə inanıb arxayıñ oldum.

2018-ci ildə H.Məmmədovun villasındaki işdən çıxıb başqa yerde, "TIR" sürücülüyü ilə məşğul olmağa başladım. 2020-ci ildə Ucar Məhkəməsindən bildiriş geldikdə məlum oldu ki, kredit

qarşı saxtakarlığı sübut edəcək səs yazısı da var. O, həmin səs yazısının vaxtile adıçəkilən bankda sədr müavini olmuş, hazırda isə paytaxtın Xətai Rayon İcra hakimiyətində məsul vəzifədə işləyən Şamil Aslanovla arasındakı səhbətə aid olduğunu da idia edib. Sonda isə şikayətinin araşdırılıb hüquqi tədbirlər görülməsi üçün ölkə rəhbərliyindən, eləcə də prokurorluq orqanından kömək isteyib.

Maraqlıdır ki, bir neçə gündür yayan bu şikayətə, haqqında keşkin ittihamlar səsləndirilən tərəflərdən hələ ki, heç bir reaksiya verilməyib.

Onu da deyək ki, "Bank of Azerbaijan" müflis olaraq bağlandıqdan sonra ortaya ilginc iddialar atılmışdı. Hətta bildirilirdi ki, Ziya Məmmədovla biznes ortağı olan "Hafka"nın digər biznes aktivləri kimi həmin bank da bu ortaqlığın pozulmasının neticəsi olaraq çöküb. Bank sənədləri göstərirdi ki, iflasın əsas səbəbi Ziya Məmmədov da daxil olmaqla bir çox oliqarxlardan götürüklər yaranır.

Toğrul Əliyev

cəmi 5.5 milyona yaxın kredit alıblar.

Ziya Məmmədovun İlqar Əliyev adlı qohumu isə bankdan 1 milyon (manat və dollarla) götürüb. Habelə keçmiş nazirin oğlu Anar Məmmədov özünün nəqliyyat şirkəti üçün bankdan 4 milyon dollar kredit alıb.

Lakin indi belə anlaşılır ki, H.Məmmədov və yaxınlarının da hələ Z.Məmmədovun birbaşa nəzarətində olarkən "Bank of Azerbaijan"la qarənləşmiş işləri varmış. Üstəlik, bu zaman adı insanların sadələvhələyindən istifadə edilib. Hansı ki, oxşar təcrübədən yerli oliqarxlardan mütemadı istifadə edirlər - sürücü, fəhlə, hətta çoban kimi sadə peşə sahiblərini bu və ya digər yollarla "tora" salır, onların adalarına şirkətlər yaradır, külli miqdarda kreditlər götürürler. Sonrası isə yazidakı bəhs etdiyimiz şikayət müəllifinin dediyi kimi məhkəməyə gedib çıxır. Az qala, 3-5 min manatı belə heç vaxt bir yerde görməyən insanların milyonluq vergi, ya da kredit borcları yaranır.

Azərbaycanda 2023-cü ilin əvvəlindəki artımlardan sonra minimum pensiya 280, orta pensiya məbləği isə 423 manat təşkil edir. Amma vaxtı ilə yüksək dövlət vəzifələrində, hüquq-mühafizə orqanlarında və məhkəmə sistemində çalışmış elə şəxslər var ki, bu rəqəmlərdən dəfələrlə, hətta 10 dəfələrlə yüksək pensiya alır.

Katırladaq ki, bir neçə il əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda 18 min manat pensiya alan şəxslər olduğuna dair məlumat yaymışdı. Bildirilmişdi ki, ümumilikdə ölkədə 10 min manatdan çox pensiya alanların sayı kifayət qədərdir. Dündür, sonradan "Qafqazinfo" yazmışdı ki, 18 min manat məbləğində pensiya alan şəxs özəl sek-

Komitəsinin (DGK) keçmiş sədri, gömrük general-polkovniki Səfər Mehdiyevin pensiyası 10140 manatdır. Ondan əvvəl sözügedən komitənin sədri olmuş digər general-polkovnik Aydin Əliyev də eyni məbləğdə pensiya alır.

2022-ci ilin dekabr ayında vəzifəsindən azad edilən DGK sədrinin müavini, gömrük xidmeti general-leytenantı Əsgər Abdullayevin təqaüdü 8600 manata yaxındır. Digər təqaüdə göndərilən generallara isə 8300 manata yaxın pensiya verilir. Komitədən polkovnik rütbəsində təqaüdə göndərilənlərin pensiyası 2-4 min manat arasındadır.

Məlumdur ki, pensiyaların məbləği vətəndaşın çalışdığı illerdə aldığı əməkhaqqından formalasən pensiya kapitalına uyğun olaraq müəyyənleşir.

Baş nazir - 2 460 manat;
Baş nazirin birinci müavini - 2 160 manat;

Baş nazirin müavini - 2 060 manat;

Nazir, Dövlət Komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi - 1 925 manatg

Bundan əvvəlki illerdə maaşların kifayət qədər aşağı olduğunu nəzərə alsaq, o zaman sual yaranır ki, eks məmurların aylıq 10 min manat pensiya almalarına imkan verən kapitalı necə formalışdır?

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) mövzu ilə bağlı bildirilib ki, pensiyaların məbləği fərdi məlumatlar olduğuna görə açıqlana bilməz.

Tanınmış hüquqşunas Əkrəm Hə-



Məktəblərdə 8 mart üçün pul yiğilir? - Rəsmi cavab

Elm və Təhsil Nazirliyindən bildirilib ki, sözügedən məsələ ilə bağlı nazir Emin Əmrullayev öz çıxışında açıqlama verib.

UNİKAL'ın məlumatına görə, məlumatda qeyd edilib ki, valideynlər məktəblərdə müəllimlər hansısa çox halı hədiyyə alırlarsa, külli miqdarda pul yiğilərsə, bu, məktəbin idarə olunmasına adekvat deyil:

"Çox zaman belə hallar müəllim təşəbbüslerindən irəli gəlmir, valideynlər belə təşəbbüsle çıxış edirlər. Əger hansısa məktəbdə belə hallara yol verilirsə, nazirliyin "qaynar xətt"inə müraciət etsinlər. Bu barədə şikayət daxil olmalıdır ki, biz araşdırıq. Təbii ki, bahalı hədiyyələr, pul yiğiləsi pedaqoji fealiyyətə ziddir. Uşaqlar, valideynlər müəllimləri xoş sözlər, açıqlalarla, maddi deyil, mənəvi dəyəri böyük olan hədiyyələrlə təbrik etsələr, daha yaxşı olar. Valideynlər bahalı hədiyyələrin alınması, külli miqdarda pul yiğiləsindən el çəkmelidirlər".

DİN-dən vətəndaşlara xəbərdarlıq

Son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslərin vətəndaşlara zəng edərək müxtəlif uydurma səbəblər gətirməklə onlara aid bank kartı məlumatlarının əldə edilməsi hallarına rast gəlməkdədir.

"Unikal" xəber verir ki, bu istiqamətdə sosial şəbəkələrdə video və fotofaktlar paylaşılır. İddia edilir ki, bir qrup şəxs insanlara bu formada zəng edərək onların məlumatlılığından istifadə edir. Bəzi vətəndaşlar ayıq-sayıq davranışaraq məsələni ictimaləsdiriblər.

Mövzu ilə əlaqədar Daxili İşlər Nazirliyine (DİN) sorğu ünvanlayıb, bu davranışlara yol verən şəxslər barəsində qanunla hansı addımların atılacağını öyrəndik.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, bu şəxslər, adətən, vətəndaşların etibarından sui-istifadə etməklə onlara aid bank kartlarındakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu ("3D secure") əldə etməyə çalışırlar. "Həmin məlumatları əldə edəndən sonra dələduzlar tərəfindən kart sahiblərinin xəbərləri olmadan onların hesablarından onlayn ödənişlər həyata keçirilir və vəsaitlər mənimsenilir.

Bu kimi necətiqətli halların karşısını almaq məqsədilə polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında əməliyyat-texniki, əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri görülməklə hal araşdırılır və qanunnaməvafiq şəkildə tənzim olunur.

Bir dəfə vətəndaşları diqqəti olmağa çağırır və kibercinayətkarlıqla üzləşdikləri təqdirde DİN-in "102 - Xidməti Zəng Mərkəzi", həmçinin sosial şəbəkələrdə "polis-Azərbaycan" rəsmi səhifələri vasitəsi ilə məlumat vermələrini xahiş edirik".

Cahit Bağçıdan Nuru Paşa ilə bağlı paylaşım



Türkiyənin Azərbaycan-dakı səfiri Cahit Bağçı Nuru Paşanın anım günü ilə bağlı paylaşım edib.

"Unikal" xəber verir ki, paylaşımında deyilir: "Vəfati-nın 74-cü ildönümündə Qafqaz İslam Ordusunun komandiri və Bakı fatehi Nuru Paşanı rəhmət və ehtiramla anırıq. Ruhu şad, məkanı cennət olsun".

Ayda 10 min manat pensiya alan sabiq məmurlar... Vəzifədə ikən oliqarxlaşanların aldıqları təqaüdlə bağlı çoxsaylı şübhələr və suallar ortaya çıxıb



torda çalışıb. O, yüksək maaş aldığına görə böyük məbləğdə pensiya kapitalı toplaya bilib. Lakin 10 min manat və daha çox pensiya alanların kimliyi cəmiyyətdə geniş müzakirə mövzusu olmuş, bununla belə, məsələyə konkretlik gətirilməmişdi.

Hərçənd, hələ 2019-cu ildə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu cür fantastik məbləğdə pensiya alanlarla bağlı danişarkən demişdi ki, sərf sosial siğorta prinsiplərinə görə aldıqları əməkhaqqını tam leqləşkən göstəriblər, 25%-ni ödəyiblər və bu gün çox yüksək məbləğdə pensiya alırlar.

Lakin son yayılan məlumatlar həqiqətən də belə olduğuna dair şübhələr yaradır.

Məsələn, ötən ay media leğv olunmuş MTN-nin rəhbəri Eldar Mahmudovun 6000 manatdan artıq pensiya aldığına yazılmışdı.

Bu günlərdə isə "Qaynarinfo" saytının yazdığını görə, antikorruptionçı əməliyyatları çərçivəsində vəzifəsindən azad edilən Dövlət Gömrük

Mövcud qanunvericiliyə uyğun olaraq, elektron sistemdeki pensiya kalkulyatoruna müraciət etdiğdə, belə görünür ki, 10 000 manatdan artıq pensiya almaq üçün texminən 1.5 milyon(!) manat pensiya kapitalı formalasılmalıdır.

"Azpolitika" yazır ki, doğrudur, Azərbaycanın pensiya qanunvericiliyi olduqca mürəkkəbdir və hesablamalar qaydaları da aydın və birmənali deyil. Buna baxmayaraq, görəsən, doğrudan sözügedən məmurlar bu qədər pensiya kapitalı toplayıblar və toplayıblarsa, bunu necə ediblər və onların maaşları nə qədər olub?...


Azərbaycanda dövlət orqanlarında rəhbər vəzifələr tutan məmurların aylıq maaşı ölkə Prezidentinin 10 avqust 2004-cü il tarixində təsdiqlədiyi "Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında" sərəncamı ilə tənzimlənir.

2020-ci ilin məlumatına əsasən yüksək rütbəli dövlət məmurlarının maaşları aşağıdakı kimi müəyyən edilib:

sənov isə haqlı olaraq vurğulayıb: "Dövlət başçısı özü dəfələrlə vurğulayıb ki, məmurlar xalqın xidmətçiləridir. Əgər belədirse, biz bu xidmətçilərə nə qədər maaş ödədiyimizi bilməliyik. Bütün dünyada məmurların neinki maaşı, bütün gəlir və xərcləri bəyan olunur. Bizdə də belə bir qanun var. 2005-ci ildə qəbul olunan qanunla gəlirlər bəyan olunmalıdır. Amma həmin qanuna görə, o bəyannamənin formasını Nazirlər Kabinetin təsdiq etməlidir. Nazirlər Kabinet isə 18 ildir ki, bir neçə səhifəlik formanı təsdiq edib ortaliga qoya bilmir".

Göründüyü kimi, məmurların gəlir bəyannaməsi təqdim etməməsi ucbaşından ortaya çoxsaylı müəmmələr, suallar çıxır. Hansısa yüksək post sahibinin vəzifədə olarkən birdən-bire necə varlığı qaranlıq qaldığı kimi, onların vəzifələrini itirdikdən sonra Azərbaycan reallığında fantastik görünən məbləğdə pensiyani necə aldıqları da bilinmir.

Sənan Mirzə



Ötən il Abşeron rayonunun sosial-iqtisadi inkişaf səviyyəsi belə olub

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi, yeni texnologiyaların tətbiqi, bütün sahələrdə müasirləşmə meyillərinin gücləndirilməsi, sahibkarlara əlavə dəstəyin verilməsi, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi, bütün infrastruktur, sənaye və sosial infrastruktur layihələrinin icra edilməsi respublikamızı regionda və dünyada mühüm siyasi və iqtisadi əhəmiyyətə malik bir dövlətə çevirmişdir.

Ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rolü olan Abşeron rayonunda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən il ərzində 696.8 milyon manatlıq sənaye məhsul istehsal edilmiş və xidmetlər göstərilmişdir ki, bunun nəticəsində də sənaye istehsalı indeksi 119.6 faiz olmuşdur. Sənayenin inkişafında qeyri-dövlət sektorunun fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Qeyri-dövlət subyektləri tərəfindən hesabat dövrü ərzində 602.5 milyon manatlıq məhsul istehsal edilmiş və xidmetlər göstərilmişdir ki, bu da ümumi məhsulun 86.5 faizi qədərdir.

Rayonun sosial-iqtisadi infrastruktur sahələrindən biri olan nəqliyyat sektoru cəmiyyətin inkişafında mühüm rol oynayır. Dövr ərzində fiziki şəxslər tərəfindən yük və sərnişin daşınmasından əldə olunan gəlir 33.4 milyon manat olmuşdur.

Hesabatların təhlilində məlum olur ki, Abşeron rayonunun iqtisadi inkişafında rabitə və informasiya sahəsinin də əhəmiyyətli yeri var. Bele ki, hesabat dövründə müəssisə və təşkilatlara, həmçinin əhaliyə faktiki qiymətlərlə 23.1 milyon manatlıq və ya 2021-ci il ilə müqayisədə 52.7 faiz çox rabitə xidməti göstərilmişdir. Əldə olunan gəlinin 59.3 faizi qeyri-dövlət sektorunun payına düşür.

Hesabat dövründə rayonda 146.6 milyon manatlıq investisiya qoyuluşu olmuşdur. Bu investisiyanın 123.2 milyon manatı tikinti-quraşdırma işlərinin yerine yetirilməsinə sərf edilmişdir.

İl ərzində əhaliyə pərakəndə ticarət və iaşə şəbəkələrindən 714.9 milyon manata bərabər istehlak malları satılmış və iaşə xidmətləri göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 25.1 faiz çoxdur. Əhaliyə göstərilən ödənişli xidmetin dəyəri isə 108.0 milyon manat olmuşdur ki, bunun da 38.0 milyon manatı dövlət, 70.0 milyon manatı isə qeyri-dövlət mülkiyyətinə məxsus təşkilatlar tərəfindən əldə edilmişdir.

2022-si ilin yanvar-dekabr aylarında 200.4 hektar sahədən 267.7 ton payızlıq və yazılıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin yiğimi olmuşdur.

Rayonun kənd təsərrüfatı müəssisələrində, əhali və kəndli fermer təsərrüfatlarında 2023-cü il yanvar ayının 1-i vəziyyətine 21725 baş iribuyuzlu mal-qara, o cümlədən 14030 baş inək və camış, 103610 baş issa qoyun və keçi mövcud olmuşdur. Cari ilde təqdim olunan statistik məlumatlara və müvafiq hesablamalarla görə diri çəkide 7812 ton et, 51186 ton süd istehsal edilmişdir.

İllik məlumatlara əsasən 2023-cü il yanvar ayının 1-i vəziyyətine Abşeron rayonunda iqtisadiyyatın bütün sahələrini əhatə etməklə faktiki işləyənlərin sayı 38479 nəfər olmuş, bundan 13476 nəfəri dövlət, 25003 nəfəri isə qeyri-dövlət sektorunu əhatə etmişdir. Hesablanmış əməkhaqqı fondu 294718.0 min manat olmuşdur. Rayon üzrə bir işçiyə düşən orta aylıq əməkhaqqı 638.3 manat təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə faktiki işləyənlərin orta sayı 12.5 faiz, orta aylıq əməkhaqqı isə 12.1 faiz artmışdır.

Rayonda sosial sahənin inkişafı da yüksək səviyyədə təmin olunur, quruculuq-abadlıq işləri davam etdirilir.

**Təvəkkül Mirzəyev,
Abşeron Rayon Statistika İdarəsinin rəisi**

Martın 27-də "Bakı Herrac Mərkəzi" MMC-də ləğv prosesində olan "AGBank" ASC-yə məxsus daşınmaz əmlakların satışı üzrə açıq herrac keçiriləcək. Bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumatda görə, söhbət "AGBank" a məxsus Qəbələ şəhəri, Mirzə Fətəli Axundov küçəsində yerləşən 94,49 kv.metrlik fərdi evdən gedir.

Adıçəkilən bankın əmlakına ilkin olaraq 57,5 min manat qiymət qoyulub.

Əslinde isə herraca çıxarılan evi sabiq deputat-bankir Çingiz Əsədullayevin əmlakı kimi qiymətləndirmək daha doğru olardı.

Xatırladaq ki, Azərbaycanda en böyük əmlak və avadanlığına sahib olan "AGBank" in Müşahidə Şurasına məhz Əsədullayev rəhbərlik edirdi. O, 2020-ci ilin ilk

Yenə ötən ilin ayında keçmiş bankir-deputatın Quba şəhərində yerləşən 1,2 hektarlıq torpaq sahəsi 25 min manatdan herraca çıxarılmışdı.

"AgBank" in hərrac predmeti olan daha bir daşınmaz əmlaklı Xaçmaz rayonu, Dalğalı qəsəbəsində yerləşən torpaq (ümumi sahəsi 0,10 hektar) sahəsi olub.

Bundan başqa, Şamaxı şəhəri, N. Nərimanov küçəsində istifadədə olan 0,024 hektar torpaq sahəsində yerləşən (və ümumi sahəsi 465,5 kvadratmetr olan) qeyri-yaşayış binası da ilkin satış qiyməti 104 min manat müəyyənəşdirilərək ötən ilin oktyabrında herraca çıxarılb.

Əsədullayevin adı son dəfə medianın gündəmینə ötən ilin aprelində gəlmişdi. Onun "A-Group Sığorta Şirkəti" ASC-nin Direktorlar Şurasından çıxılaracağı iddia edilmişdi. Lakin sonra bu barədə hər hansı rəsmi açıqlama gəlmədi.

Əsədullayevin bankı orada müvəqqəti inzibati tərəfində aparılmış dəqiqləşdirmələr nəticəsində maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olması, kapital mövqeyinin tam itirildiyinin təsdiqlənməsi, durumunun getdikcə daha da pisleşməsi səbəbindən bağlanmışdı. "30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51%-i qeyri-işlek statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 mln. manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 212 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunub" deyə həmin vaxt Mərkəzi Bankdan verilən açıqlamada bildirilirdi.

Elə qeyd olunanları nəzərə alaraq - kapitalını tam itirdiyinə, kreditorları qarşısında öhdəliklərinin yerinə yetirə bilmədiyinə, həbələ cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə Mərkəzi Bankın

Çingiz Əsədullayevin Qəbələdəki evi da alından çıxır

Coxdandır ortada görünməyən sabiq deputat-bankirin əmlaklarından yeni xəbər var



Yarım illiyində ləğv edilən bankın həm də iri pay sahiblərindən biriydi.

Bundan əvvəl - ötən ilin sentyabrında "Bakı Herrac Mərkəzi" MMC-də ləğv prosesində olan "AGBank" ASC-nin daşınmaz əmlakının satışı üzrə dəhə bir açıq herrac keçirilib. Bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu'nun həmin vaxt yaydığı məlumatla görə, söhbət Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryogin küçəsi, ev 1 ünvanındaki yerləşən, ümumi sahəsi 453,2 kvadratmetr olan fərdi yaşayış evindən gedir. Əmlaka 154 min manat qiymət qoyulub.

Həmin vaxtdan bu yana eks deputat-bankırın bağlı səs-soraq yoxdur.

Onu da deyək ki, Ç. Əsədullayev 10 il boyunca (2005 - 2015) Ağdaşdan deputat seçiləndən sonra üçüncü dəfə də eyni dairədən deputat mandatı qazanmış, lakin nəticələr ləğv olunmuşdu. Buna səbəb isə onun adının da "MTN işi"ndə hallanmasıydı. Hətta həmin vaxt Əsədullayevin Azərbaycanı tələm-tələsik tərk etdiyi də bildirilmişdi.

Keçmiş bankir-deputatdan çıxdandır heç bir səs-soraq gelməməsi onun həqiqətən də ölkəni tərk elədiyinə dair ehtimalları qüvvətləndirib.

İdare Heyəti tərəfindən 12 may 2020-ci il tarixində etibarən "AGBank" ASC-nin lisenziyası ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdu.

Beləcə, 10 illik millət vəkili mandatını itirməsinin ardından Ç. Əsədullayev 36 il məşğul olduğu bank sahəsindən də ayrılmışdı. Onun indi harada olduğu və nə iş gördüyü bilinməsə də, bir şey dəqiqdır - sabiq deputat-bankir sahibi olduğu "AGBank" in adına rəsmlişdirilən əmlaklarını da bir-bir itirməyə davam edir...

Sənan Mirzə

5.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;



Azərbaycan
Respublikasının
Medianın İnkışafı
Agentliyi

Onun sözlərinə görə, Azərbayanda Novruz bayramına, çərşənbələrə xüsusi hazırlıqlar görülür. Novruzdan əvvəlki son 4 çərşənbə Azərbaycan adət-ənənələrinde xüsusi əhəmiyyət kəsb edir. Novruza yaradılışın mərhələlərini işarəleyən 4 ünsür (su, od, kükəl və torpaq) ilə əlaqədar ənənələr daxildir. Tədqiqatçıların araşdırılmalarına görə, qədimdən Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcılıqlardan biri bu cütdür: 1) Su çərşənbəsi; 2) Od çərşənbəsi; 3) Yel çərşənbəsi; 4) Torpaq (İlaxır) çərşənbəsi.

Çərşənbələrdə müxtəlif mərasimlər ke-



"Bu, ölkəmizin informasiya təhlükəsizliyinə təhdiddir" - MİDƏ

Novruz-əsrlərlə yaşadılan milli adət-ənənələrimiz...

İlhamə Qəsəbova: "Novruz bayramı ilə bağlı adət-ənənələrimiz bir qədər dəyişsə də, köklü dəyişiklik olmayıb"



Azərbaycan xalqı tarixən öz milli adət-ənənələrini qoruyub, onu gələcək nəsillərə ötürüb. 70 il Sovet İttifaqının tərkibində olsa belə Azərbaycan xalqı öz milli kimliyindən, adət-ənənələrin-dən imtina etməyib. Əksinə, xalqımızın adət-ənənələrini bütün qadağalara baxmayaraq yaşatmağa nail olub. Novruz bayramı da belə adət-ənənələri-mizdən, bayramlarmızdandır.

Novruz bayramına qarşı sovet-bolşevik ideoloqlarının apardığı mübarizə öz bahresini vermədi. Bu bayramı Azərbaycan xalqının ailə-məişətindən, milli yaddaşından sıxışdırıb atmaq mümkün olmadı. 1920-ci illərin axarı ve 30-cu illerin əvvəllərində min illərlə xalqın yaddaşında kök salmış "Novruz" bayramı da din pərdəsi altında yasaq edilsə də, illər boyu küçə və meydanlarda böyük ruh yüksəkliyi ilə keçirilən bu milli bayramı xalq artıq gizli olaraq, qapalı şəraitdə, lokal bir məkanda - evinde keçirməyə başladı. Bunu bilən dövlət məmurları evlərde de bu tədbirlərin keçirilməsinə qadağan etdi. Bütün qadağalara, təqib və təzyiqlərə baxmayaraq, xalq əcddədən transfer edilən bu bayramın unudulmasına imkan vermədi, onu qoruyub saxlaya bildi. Nə bolşevik təbliğatı, nə də hüquq-mühafizə orqanlarının gördüyü tədbirlər illərə gəndə köklənmiş "Novruz" u yaddaşlardan birdefəlik sile bilmədi. Səbəb Novruz bayramının Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən dərin qatlari ilə bağlı olması idi. Novruz bayramı xalqın qan-gen yaddaşı ilə bağlıdır. Novruz bayramı özünün ən ilkin mərhələsindən başlamış müasir dövrümüzə qədər müxtəlif məzmun

ve şəkildəyişmələrə uğrayıb. Bu dəyişmələrin əsas səbəbləri müxtəlif dövrlərin dini ideologiyaları olub. Hətta meydana çıxan yeni dinlər qədim köklərə malik Novruzlu ziddiyetə girsə də, bu bayram yaşamaqdə davam edib.

AMEA Folklor İnstitutunun "Mifologiya" şöbəsinin aparıcı elmi işçisi, dosent İlhamə Qəsəbova "Unikal" abildirdi ki, Novruz bayramı ilə bağlı adət-ənənələrimiz bir qədər dəyişsə də, köklü dəyişiklik olmayıb. Həm-söhbətimiz bildirdi ki, yaşılı insanlar dünyadan köcdükçə gənc nəsil Novruz adət-ənənələrimizi müasirləşdirir. "Çox istərdim ki, inanclarından doğan adət-ənənələrimiz yaşa-dılsın. Novruzda ocaq qalamaq, həmin ocaqdan sağlamlıqları üçün dilək dilemək adəti vardi. Biz bu adətləri daim yaşatmalıyıq".

İ. Qəsəbova bildirib ki, Novruzda dan gecələrinin mahiyyəti dəyişdirilməməlidir. Onun sözlerinə görə, bu gecələrdə qədimdə aşiq çağırıb, həmin aşiq dastanlardan epis-zodlar deyərdi

"İndi gənclər dan gecələrinə musiqiçi dəvət edir, çalıb-oynayırlar. Amma dan gecələrində aşığın söylədiyi dastanların böyük mənəvi əhəmiyyəti vardı. İnsanlar o dastanları dinləyərək arınırlılar" deyə Qəsəbova bildirib.

I. Qasımovaya qeyd edib ki, Novruz bayramında qeybet edilməməlidir. Lal axan sudan su götürülərə evə getirilərdi. Bayram axşamı isə niyyət edilirdi. Axşam qalanın tonqanın külünün başında dayanıb sübh tezdən niyyət edilərdi. İnanclarla görə, eşidilən səsi, sözü nəyə yozardırsa, elə də həyata keçərdi.

çirilir. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, efsanə və rəvayətlər var.

Od çərşənbəsində həyətlərdə mütləq tonqallar yanır, hər kəs öten ilin ağrısını, azarını tonqalın üstündən tullanaraq odlara verməyə çalışır. Yel çərşənbəsi günündə əsen isti kükəklər yazın gəlisiindən xəber ve-

rir. Novruz bayramı öncəsi qeyd edilən ilə-xır çərşənbə - Torpaq çərşənbəsidir. Torpaq çərşənbəsi də torpaqın oyanması ilə dirilmə, canlanma yükü daşıyır. İlaxır çərşənbəde plov dəmlənməsi, papaq atma, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma, tonqal etrafında yallı getme və bir çox adət-ənənələr var.

Həmin gün bədəbin sözərə demək olmaz - çünki kimse qulaq falına çıxarsa, bu sözərə eşitsə, ürəyində tutduğu niyyəti puç olar.

Novruz bayramının əsas simvolları - şə-kərbura, paxlava və qoşal hesab olunur. Səməni və boyanmış yumurta isə bayramın vaz keçilənəmət atributlarıdır. Şəkerburaya təze ayın, paxlava ulduzları, qoşal isə günəşin rəmzidir.

Qeyd edək ki, Novruz inancına görə, azərbaycanlıların bayram süfrəsində "s" hərfi ilə başlayan yeddi mehsul olmalıdır. Süfrəyə acı, şor, turş nemətlər qoyulmamalıdır. Süfrədə çörək mütləq olmalıdır. Çünkü çörək bərəketin rəmzidir. Novruz süfrəsindən heç nə atılmamalı, yeməklər sənə kimi yeyilməlidir.

Axır çərşənbə və Novruz axşamı kəndin aqsaaqqalları evində hüzünə olan, bayram keçirə bilməyən adamların qapısını döyüb, onlara səməni xonçası aparardılar. Səməni xonçasında göyərdilmiş səməni, bəhmez, meyvə, noğul və s. qoyuları. Səməni xonçasını aparanlar boynuna keçirdiyi torbadan həyətdə oynayan uşaqlara qoz-fındıq, yumurta, kişmiş, qovurğa verərdilər. Bu adətin məqsədi sinq qəlbəri ovundurmadaq, yasda olan insanların könlünü almaq idi. Novruz bayramı ərefəsində "Kosa-Keçəl" en populyar tamaşalardandır. Əsas personajlar Keçəl, Kosa və keçi məzħəkəli formada yazılı qışın bir-birilə mübarizəsini göstərir. Personajlar camaati əyləndirib güldüründən sonra neğmələr oxuyaraq evlərden pay yığar, yiğilan payı bölüb yeyərdilər.

Novruz bayramı Azərbaycan xalqının milli bayramı hesab olunur. Xalqımız bu bayrama xüsusi hazırlaşır. Təbiətin oyanmasına özündə xarakterizə edən Novruz ənənələri bu gün də yaşadılmalıdır.

Gülayə Mecd

1 mart 2023-cü il tarixində Azərbaycanın "Səs" və "Yeni Müsavat" media qruplarına məxsus "Youtube" platformasında fəaliyyət göstərən eyniadlı kanallar kənar müdaxiləyə məruz qalmış, onların arxiv silinib.

"Unikal" xəber verir ki, bu barədə Medianın İnkışafı Agentliyi bəyanat yayıb. Həmin bəyanatı təqdim edirik: "Ölkəmizin informasiya təhlükəsizliyinə yönəlmüş bu hücum bir daha sübut edir ki, milli informasiya məkənimiz daim ictimai fikri çəsdirdirmə istəyən qüvvələrin nəinki dezinformasiya və yanlış xəbərlər yayılması, habelə infrastrukturə kənar müdaxilə etməklə informasiyanın mənbədən silinməsi və dəyişdirilməsi üsulundan istifadə etməklə hədəfinə çevrilir.

Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi "Səs" və "Yeni Müsavat" media qruplarının "Youtube" kanallarına həker hücumunu ölkəmizin informasiya təhlükəsizliyinə təhdid hesab edir və bu kimi halların baş verməsinin qarşısının alınması məqsədilə media qurumlarını öz resurslarının mühafizəsinə daha həssas yanaşmağa, eyni zamanda həm media qurumlarını, həm də aidiyyəti dövlət orqanlarını qarşılıqlı əməkdaşlıq çərçivəsində tədbirlər görməyə çağırır".

Mətbuat Şurası da bununla bağlı bəyanat verib. Bəyanatda bildirilir ki, bu media orqanlarının emailleri ələ keçirilib, bazaları silinib. Mətbuat Şurası ölkəmizin digər aparıcı kütüle-vi informasiya vəsiti olaraq də oxsar xoşagelməz aqibətlə üzləşəcəyi ehtimalının yaranmasından narahatdır. Hadisənin, demək olar, eyni vaxtda baş verməsi belə bir təhlükənin mövcudluğundan xəbər verir. Baş vermiş hadisə kibər həcumlara qarşı mübarizəyə ciddi yanaşmağı aktuallaşdırmaqdadır. Hadisə, eyni zamanda, kibər təhlükəsizliyin təminatına yönələn məqsədyönlü, ardıcıl və təxirəsalınmaz tədbirlərin görülməsi, hazırda həyata keçirilən işlərin gücləndirilməsi zərurətini doğurmaqdadır. Yalnız adını çəkdiyimiz media orqanlarının deyil, ümumilikdə, milli resurslarımızın bazalarının qorunması, həm də ölkəmizin informasiya təhlükəsizliyinin mühüm komponentidir.

"Hadisə onu da göstərir ki, media orqanları öz bazalarını milli resurslarda yerləşdirmələrinə ehtiyac var. Ötən illərin də təcrübəsi bu baxımdan xarici ölkələrdəki xidmetlərdən istifadənin kifayət qədər effektiv olmadığını, maksimum təhlükəsizliyə zəmanət vermədiyini söyləməyə əsas verir. Mətbuat Şurası ölkəmizin aparıcı media qurumlarını bunu nəzəre almağa, mövcud istiqamətdə fərdi tədbirlər görməyə çağırır. Mətbuat Şurası, həmçinin, aidiyyəti dövlət orqanlarını baş vermiş hadisəyə həssas yanaşmağa, onun araşdırılması, tez bir zamanda hüquqi qiymətin verilməsi, günahkarların tapılaraq məsuliyyətə cəlb edilməsi ilə bağlı operativ tədbirlər həyata keçirməyə çağırır. Şura əmindi ki, müvafiq strukturlar digər media orqanlarımızın da eyni xoşagelməz hallarla üzləşməmələri üçün fəaliyyətlərini daha da gücləndirəcəklər", - deyə bəyanatda qeyd edilir.

Vatan ona oğul dedi - Şahid Taleh İsmayılov



26 noyabr 1986-ci ildə Lənkəran rayonunun Boladı kəndində dünyaya göz açan Taleh Səndəl oğlu İsmayılov həyatın yaxşılardan görüb-götürməklə yetkinlik yaşına çatır. Ömrünün gözəl, şirin illəri ni yaşasa da, canına yağı dadamış yurdumuzdan ötrü çox dari-xır.

Onu da yaxşı başa düşür ki, düşməni məhv edib, öz əzəli, əbədi torpağına sahib olmaq yalnız qeyrətli oğulların işidir. Vətənə sevgi, cəsəret, ərənlilik ana südü ilə birgə qanına hopmuş Taleh elə bu istəkə 2004-cü ildə ordu sıralarına yola düşür.

Taleh cəbhə bölgəsində torpağına, daşına ürəkdən bağlanmışdır, hər zaman adına can dediyi doğma Azərbaycana xidmət edir və onun uğrunda canını hər an qurban verməyə hazır durur. Məqamında sözünü əməldə göstərmək üçün bütün hərbi təlimlərde mərdliyi, cəsurluğu bilinir. Vətənə, onun torpağına olan məhəbbətini əsgər yoldaşları nümunə götürürler. Ən çətin anlarda sinesini Vətəninə sıpər etməyi bacaran Taleh əsgəri borcunu şərflə yerinə yetirib, üzüağ evinə qaydır. Bu ailədə sevinc olsa da, Talehə sanki dərd-qəm gətirir. Axi, yurdunu yağmalayıb qəsb edən yağı düşməndən qisasını ala bilməmişdi. O gündən ötrü Vətən sevdalı qəlbini intiqam hissi ilə alovlanırdı...

Taleh qollarını çırmalayıb zəhmət meydanına girir. Saf arzu, istəkə çalışır. Elin tərəqqisi naminə qurub-yaratmaqdən doymur. Haqdan gələn əməlləri həmişə onu elə sevdirir. Qəlbində neçə-neçə arzular boy atır. Qarabağı azad görmək bunların ən əsası olur. Bir də daxili məni, qururu onu Qabağa- erməni dığalarına qarşı döyüşə çəkib aparır. 2014-cü ildə Ağdam istiqamətində bir neçə hərbiçimizin şəhid olması artıq onu haqq yoluñdan döndərə bilmir, hərbi qulluqcu kimi xidmətə yazılır. Artilleriya divizionunda həbinin döyüş "dilini" mükəmməl öyrənməklə, düşməndən qisas anını gözəyir. Çok keçmir ki, tam yetişmiş hərbi qulluqcu olaraq tanınır. Talehin 122 mm-lik D-30 topu barədə bildikləri, eləcə təlimlərdə feallığı 2016-ci ilin Aprel döyüşlərdə özünü göstərir. Ləle təpənin düşməndən azad olunması xalqı böyük qələbəmizə inandırır. Artıq quduz düşmənin sonu görünürdü. Həm de bu qələbədən sonra sanki döyüş əzmi hər bir əsgərin, zabitin qanına işledi. Odur ki, Vətən müharibəsi başlanan gündən heç kim qorxmadan-çəkinmədən haqq savaşımızda özünü odun-alovun içənə atdı. Yene de Taleh lap önde döyüşənlərin sırasında olur. 39 gün ən ağır müharibə meydanlarında sinesini Vətənə sıpər etməklə düşmənə qan quşdurdu. Savaşlığı torpaqlarda Azərbaycanın qələbə bayrağını ucalda-ucalda Şuşaya qədər rəşadətlə döyüşdü. Burada canını Vətənə qurban verərkən əbədi olaraq gözərini yumdu. Zəfər sevincini yaşamayaq Talehə nəsib olmasa da, torpağa tökdüyü qanla millətinin başını uca etdi.

Qəhrəman şəhidin həyat yoldaşı GÜLAY deyir:- Sonucu gün Şuşada olanda evlə danişdi. Səsindən hiss etdim çox qürur-ludur. Atıq hər şeyin bitdiyini, qələbəni gördürü. Şuşada olduğuna çox sevinirdi. Axırda dediyi söz belə oldu:" Mən xoşbəxtəm ki, sizə mühəribəni deyil, müqəddəs üçrəngli bayraqımızı vəsiyyət edirəm." Başşəmin tacı, uşaqlarının atası tez getdi bu dünyadan. Taleh temiz ürekli, vicdanlı, olduqca qeyrətli idi. Vətənini canından artıq sevirdi. Onun adı mənim qürur yerimdirdi. Taleh milyonların könlüñə köçməklə dövlət tərəfindən də 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenə, "Şücaət görə", "Döyüşdə fərqlənməyə görə" və digər medallara layiq görürlübdür.

Zəfər Oruçoğlu, AJB üzvü

Füzulidə insan sümükleri tapıldı

Martin 1-i Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəylı kəndi ərazisində mina-təmizləmə işləri aparıllarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəlle sümüyü və digər sümük fragmentlərinin aşkar edilib.

"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluğun melumat yayılıb.

Faktla bağlı Füzuli rayon prokurorluğununda araştırma aparılır.



Eldar Əzizov müşavirə keçirdi - Qəzalı binalarla bağlı tapşırıq

Bakı Şəhər icra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat strukturlarının rəhbərələrinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilib. Toplantıda yaz-yay mövsümünün başlanması na hazırlıqla bağlı bir sıra məsələlər müzakirə olunub.

Bu barədə "Unikal" a BŞİH-in Mətbuat xidmətindən məlumat verilib.

Şəhər parklarının və istirahət guşələrinin abadlaşdırılması və parklarda cari təmirlə bağlı müvafiq strukturların rəhbərələrinə tapşırıqlar verilib. Eyni zamanda, qış mövsümündə zədələnmiş qazon örtüyünün landschaft dizaynı, bərpası və yenilənməsi, yeni gül və bitkilərin əkilməsi işlərinin aparılmasına vacibliyi vurgulanıb.

Müşavirədə bəzi respublika təşkilatlarının və icra hakimiyyətinin müvafiq strukturlarının işi sərt şəkildə tənqid edilib. Belə ki, bir sıra orijinal tikililər səhəvə tarixi irs siyahısına daxil edilmədiyindən onlar sökülmək təhlükəsi ilə üzləşib. Yalnız Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın müdaxiləsindən sonra bir çox memarlıq binaları xilas edilib.

Nazirlik tərəfindən memarlıq binalarının yeni inventarlaşdırılmasına başlanıldığı və bu proses müsbət istiqamətdə inkişaf



etdiyi üçün rayon icra hakimiyyətlərinə bu işe qoşulmaq tapşırılıb, bu istiqamətdə nəzarətin gücləndirilməsi üçün konkret tədbirlər müəyyən edilib. Paytaxt rayonlarının icra hakimiyyətlərinə tapşırılıb ki, Memarlar İttifaqı və digər təşkilatlarla razılışdırmaqla mədəni-tarixi dəyəri olan memarlıq tikililərinin tam siyahısını qısa müddətə müəyyənləşdirib. Mədəniyyət Nazirliyinə təqdim etsinlər.

Görüşdə paytaxt sakinləri üçün son dərəcə aktual olan qəzalı vəziyyətdə olan binaların problemi qaldırılıb. Bildirilib ki, qəzalı binaların eksəriyyəti sovetlər dövründə tikilib və onların istismar müddəti başa çatıb. Söhbət əsasən "Xruşçovka" adlandırılan beş mərtəbəli binalardan, yataqxanalar və digər tikililərdən gedir və onların siyahısı daim yenilenir. Xüsusiile

qeyd olunub ki, ölkə rəhbərliyinin səyləri nəticəsində son 5 ilde Bakıda 1239 qəzalı bina sökülbə, on minlərlə insan yeni mənzillərə köçürülbə və ya müvafiq kompensasiya alıb. Hazırda bu istiqamətdə işlər davam edir və Nazirlər Kabine-tinin nəzarətindədir. Məsələ ilə bağlı Bakı Şəhər icra Hakimiyyətinin struktur bölmələrinə paytaxtın mənzil fondunun vəziyyətine nəzarəti gücləndirmək tapşırılıb.

Həmçinin, yazın gelişi ilə əlaqədar "Novruz bayramını təmiz şəhərə qarşılıq" devizi ilə Bakıda iməciliyin keçirilməsi qərara alınıb. Bakı Şəhər icra Hakimiyyəti idarə və müəssisə kollektivlərinə, sahibkarlara, paytaxt sakinləri və şəhərimizin qonaqlarına müraciət edərək onları iməclikdə fəal iştirak etməyə çağırıb.


Bu tarixlərdə "Kənddən Şəhərə" həftəsonu yarmarkaları keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 4-5 mart tarixlərində paytaxtda "Kənddən Şəhərə" həftəsonu yarmarkaları təşkil olunacaq.

"Unikal" xəbər verir ki, yarmarkaların əsas məqsədi yerli fermərlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə doğan şəkildə təmin etməkdir.

Budəfəki yarmarkalarda 50 regiondan 72 fermər iştirak edəcək. Fermərlər 80-dən artıq çeşiddə yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaraçaqlar.

Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, vətəndaşlar məhsulların keyfiyyət göstəriciləri ilə tanış olmaq üçün yarmarka ərazisində fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasının xidmetlərinə faydalana bilərlər.



Qeyd edək ki, yarmarkalar fermerlər üçün tamamilə ödənişsiz şəkildə təşkil olunur. Fermerlər piştəxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar. Həmçinin məhsullarının daşınmasına çətinlik çəkən fermərlərə lojistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa

yarmarka keçirilən ünvanlara qədər daşınır.

"Kənddən Şəhərə" həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda təşkil olunacaq:

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının yanı)

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B ("İnqilab" kinoteatrının yanı)

Xızıda yeni qapalı boru vasitəsi ilə su xətti çəkilib. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Xızı rayon Suvarma Sistemləri idarəsi yaz suvarma mövsümüne hazırlaşır.

Bu məqsədlə plan qrafikə uyğun olaraq rayonda kanallar lili və kol-kosdan təmizlənir, hidrotexniki qurğular cari təmir edilir. Onu da bildirək ki, son illər Xızı rayonunda görülən meliorativ tədbirlər nəticəsində 9989 hektar sahə əkin dövriyəsinə cəlb edilib. Belə ki, əvvəllər rayonda suvarılan sahə-

sidir ki, hazırda fermerlər rəhatlıqla sahələrini suvardıqlarını bildirirlər. Bu isə onların bol məhsul əldə etməsinə imkan yaradır.

Siyəzəndə meliorativ tədbirlər davam edir. Dilqəm Şərifov bildirib ki, torpaq mülkiyyətçiləri və fəmerləri vaxtında və itkisiz suvarma suyu ilə təmin etmək məqsədi ilə Siyəzən Suvarma Sistemləri idarəsi tərəfindən yeni mövsümə hazırlıq işləri davam etdirilir. Bu məqsədlə idarənin əməkdaşları tərəfindən torpaq kanallar lili və kol-kosdan təmizlənir, hidrotexniki qurğularda cari təmir işləri görülür. Onuda qeyd edək ki, Siyəzən rayonunda

hektar ərazini əhatə edən 26-kilometr açıq, 121-kilometr isə qapalı drenaj şəbəkəsi çəkilib.

İmişlidə iki böyük kanala beton üzlük çəkilir. Dilqəm Şərifov bildirib ki, İmişli Suvarma Sistemləri İdarəsi 55200 hektardan artıq suvarılan torpaqlara xidmət edir. İdarənin əsas vəzifəsi balansında olan suvarma kanallarının lildən təmizlənməsini, hidrotexniki qurğuların əsaslı və cari təmiri işlərini yerinə yetirməklə su istifadəçilərini su ilə təmin etməkdən ibarətdir. Əkin sahələri 1176 km uzunluğunda suvarma kanalları vasitəsi ilə su ilə təmin olunur. Bunlar əsasən su mənbəyi Araz çayı və Yu-



İmtahanda 50 mindən çox şagird iştirak edəcək

Martin 5-də Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahi, Yasamal rayonlarında, Sumqayıt, Gəncə (I zonə), Şirvan, Lənkəran, Yevlax, Şəki, Naftalan şəhərlərində, Goranboy, Göygöl, Şəmkir, Gədəbəy, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Kürdəmir, Ağdaş, Ağsu, Ucar, Masallı, Astara, Bərdə, Tərtər, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Xızı rayonlarında, Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzuniları üçün buraxılış imtahanı keçiriləcək.

"Unikal" xəber verir ki, Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə heyata keçirilecek.

İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmışdır. Kütłəviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Şagirdlər imtahana aşağıdakı sənədləri getirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq eden sənədin əslı;

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsi;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Migrasiya Xidməti tərəfindən verilmişək icazə vəsiqələrini, qəçqin statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qəçqin vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotosəkkilli yarışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır ve şəkil möhürü təsdiqlənir).

İmtahanda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə DIM-in saytından fevralın 23-dən etibarən çap edib götürə bilirlər.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumiyyətdə 211 imtahan binası, 3741 imtahan zalı ayrılib. İmtahanların idarə olunmasına 211 ümumi imtahan rəhbəri, 602 imtahan rəhbəri, 4647 nəzarətçi-müəllim, 521 buraxılış rejimi əməkdaşı (mühafizə), 211 bina nümayəndəsi ayrılib.

Martin 5-də keçiriləcək imtahanda 50498 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 20 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əllil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan vermesi üçün imtahan binalarında xüsusi zallar ayrıilib, gözdən əllilər üçün fərdi nəzarətçilər təyin edilib.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan vermesi üçün zəruri şərait yaradılıb.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-chıxış qapıları, binalar möhürünlənməkən Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.



lər cəmi 2970 hektar idi. Öləkə başçısının sərəncamı əsasında Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində bu gün rayon suvarılan sahələr 12959 hektar təşkil edir.

Həm əvvəllər mövcud olan həm də əkin dövriyəsinə yeni cəlb olunan sahələrdə suvarma təminatını yaxşılaşdırmaq məqsədi ilə 337 km uzunluğunda kanallar çəkilib. Bu kanalların 102 km-i açıq, 236 km-i isə qapalı tiplidir. Kanallar üzərində 1899 ədəd hidrotexniki qurğu quraşdırılıb. Onu da qeyd edək ki, Xızı rayon Suvarma Sistemləri idarəsi tərəfindən rayonda təsərrüfat sahiblərinin vaxtında və itkisiz suvarma suyu ilə təminatı yaxşılaşdırıb.

Yeni suvarma mövsümüne hazırlıq məqsədi ilə həmçinin rayonun Balaca Həmyə kəndi ərazisində qapalı boru xətti yenisi ilə əvəz edilir. Görülən iş nəticəsində qeyd olunan ərazi də 100 hektardan artıq sahənin suvarılması daha da yaxşılaşacaq.

Qeyd edək ki, Siyəzən rayonunda 12-min hektardan çox suvarılan ərazi mövcuddur. Rayonun əsas suvarma mənbəyi Samur-Abşeron kanalı, Taxtakörpü-Ceyranbatan kanalı, Gil-gilçay və Ataçay çaylarıdır. Sahələr suyu vaxtında və itkisiz çatdırmaq məqsədilə son dövrələr rayonda 1685-ədəd hidrotexniki qurğu, 198-min 286 metr uzunluğunda qapalı supaylayıcı şəbəkə, üzərində 118 ədəd hidrotexniki qurğu olan 24 min 103 m uzunluğunda beton üzlülüklü açıq suvarma kanalı və 2300

xarı Qarabağ kanalı olan Boztaşəpə, Qızıl arx, Köhne Rəsul arx, Cənub Muğan, Rəsul arx, R-2, Araçyanı və OMK kanallarıdır. İmişli rayonunda su itgisisinin qarşısının alınması, suvarma suyunu fermerlərə daha asan və maneəsiz çatdırmaq üçün torpaq məcrəli kanallar beton üzlüyü alınır. Dövlət programı çərçivəsində uzunluğu 42 km-dən artıq olan Boztaşəpə kanalı bütövlükde beton üzlüyü alınacaq. Bunun üçün əraziye xeyli sayda texnika cəlb olunub. Hazırda kanalda bərpə işləri aparılır, torpaq səthi hamarlanır.

İmişli Suvarma Sistemləri idarəsi 2022-ci il ərzində ümumiyyətdə 358 km-dən artıq, 1500 min m3-ə yaxın həcmde təsərrüfatlararası və təsərrüfatdaxili suvarma kanallarını lildən təmizləyib. Bundan başqa ötən il 4 MK nov kanalının yerində 1 km məsafədə yeni betonüzlülü kanal çəkilib. Ağaməmmədli kəndi əraziində 400 metr torpaq kanal nov kanal ilə əvəz olunub. Çaxırlı kəndi əraziində isə Cənubi Muğan kanalından 380 metr məsafədə yeni nov kanalı çəkilib. İdarənin balansında olan növbəti genişməqyaslı beton işlərinin aparıldığı kanal isə Qızıl Arx kanalıdır. Uzunluğu 30 km-ə yaxın olan bu kanal vasitesilə 11 min hektara yaxın əkin sahəsi asanlıqla suvarılacaq. Hazırda əraziyədə gücləndirilmiş iş rejimində çalışılır.

Qeyd edək ki, İmişli Suvarma Sistemləri idarəsinin balansında 26 ədəd nasos stansiyaları vardır ki, həmin nasos stansiyaları vasitəsilə 9515 ha əkin sahəsi suvarma suyu ilə təmin olunur. Hazırda işlərin aparıldığı Boztaşəpə və Qızıl Arx kanallarında işlərin bu il yekunlaşdırılması nəzərdə tutulub.

Hüseyin İsgəndərov

"Mühəribəni dayandırın!" - XİN rəhbəri Lavrova müraciət etdi

Almaniya Rusiyani Ukraynaya qarşı mühəribəni dayandırmağa və beynəlxalq asayışi pozmağa son qoymağa çağırıb.

"Unikal" "Bild" nəşrinə istinadən xəbər verir ki, bu barədə Almanyanın xarici işlər naziri Annalena Berbok "G20" ölkələrinin xarici işlər nazirlərinin görüşündə Rusiyalı həmkarı Sergey Lavrova müraciət edib.

"Biz çoxtərəfliliyə inanırıq. Bu mühəribəni dayandırın! Beynəlxalq nizamı pozmağı dayandırın!", - XİN rəhbəri bildirib.

"G20" nazirləri yekun sənəd üzrə razılığa gələ bilmədilər

"Ukraynadakı vəziyyətlə bağlı mübahisələr səbəbindən "G20" xarici işlər nazirlərinin iclasının yekun ümumi sənədi razılaşdırılmayıb".

"Unikal" xəbər verir ki, bunu Rusyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Təəssüf ki, Qerbli həmkarlarımız ucbatından bütün "G20" nazirləri bəyannaməni təsdiq edə bilmədi. Eynile bir il əvvəl İndoneziyanın sədrliyi dövründə baş verdiyi kimi. Onlar Ukrayna ətrafında yaranmış vəziyyət problemini ön plana çıxarı, qondarma "Rusiya təcavüzü" mövzusunda çıxış edirlər", - XİN rəhbəri açıqlayıb.

Ağarza Elçinoğlu

Ankarada kimyəvi fabrik yandı - Ölən və yaralananlar var

Ankaranın Kahramankazan rayonunda fabrikdə yanğın baş verib.

"Unikal" xəbər verir ki, yanğında 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Məlumatə görə, hadisə kimyəvi maddə istehsal edən fabrikdə qeydə alınıb.

Ukraynalı diversantlar Rusiya ərazisinə keçdi - Döyüslər gedir

Rusyanın Bryansk vilayətində ukraynalı diversantlarla toqquşma olub.

"Unikal" xəbər verir ki, bu barədə Rusyanın hüquq-mühafizə orqanları açıqlayıb.

Məlumatə görə, bir qrup ukraynalı diversant bölgənin iki kəndinə girib: "Rusya Qvardiyasının əsgərləri yaraqlılarla toqquşmaya başlayıb".

Ağarza

"3000-dən çox ukraynalı hərbçi Almaniyada təlim keçib" - Şolts

"3000-dən çox Ukrayna əsgəri Almaniyada həbi təlim keçib".

"Unikal" xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxış edərkən deyib.

Kanslerin sözlərinə görə, daha 1000 ukraynalı hərbçi de təzliklə Almaniyaya gedəcək: "Münəqişə başlayandan bəri Bundesver ümumilikdə 3000-dən çox Ukrayna əsgərinə təlim keçib. Əlavə min nəfər üçün yaxın gələcəkdə Almaniyada təlim keçəcək".

Britaniya İran silahlarını daşıyan gəminini əla keçirdi

Britaniya keçən ay Oman dənizində beynəlxalq sularda bir gəmidən tank eleyhinə idarə olunan raketlər də daxil olmaqla, İranın alqı-satçı etdiyi silahların bir partiyasını əla keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələri məlumat dərc edib. Gəmi Amerika pilotsuz uçaq aparatı və Britaniya helikopteri ilə izlənilərək müəyyən edilib.

"Ukraynalı diversantların bu hərəkatları terror aktıdır" - Peskov

Xəbər verdiyimiz kimi, Rusyanın Bryansk vilayətində ukraynalı diversantlarla toqquşma olub.

"Unikal" xəbər verir ki, hadisədən sonra Rusiya prezidentinin sözçüsü Dmitri Peskov açıqlama yayıb.

O, Bryansk vilayətində ukraynalı diversantların hərəketlərini terror aktı adlandırb. "İndi terrorçuların məhv edilməsi gedir", - Kreml sözçüsü bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin



FSB, Müdafiə Nazirliyi və Milli Qvardiyadan Ukrayna diversantlarının soxulmuş Bryansk vilayətinin sərhəd bölgəsindəki

veziyetle bağlı hesabatlar alır. Xüsusiye, FSB rəhbəri Aleksandr Bortnikov, müdafiə naziri Sergey Shoigu və Milli Qvardiyanın rəhbəri Viktor Zolotov prezidentə hesabat verirlər.

Peskov vurğulayıb ki, hüquq-mühafizə orqanları Bryansk vilayətində baş verənlərin təfərruatlarını müəyyənləşdirəcək. Onun sözlərinə görə, təxribati kimin törətdiyini müəyyən etmək lazımdır.

Güləyə Mecid

"İsrail İranın nüvə obyektlərini vura bilər" - KİV

İranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması perspektivi İsrailin nüvə obyektlərinə zərbə endirmək qərarını sürtənləndirə bilər.

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat dərc edib.

"Rusya açıq şəkildə silah tədarük edib-etməyəcəyini açıqlamayıb, lakin Moskvanın Ukraynaya müdaxiləsindən so-

nra Moskva və Tehran daha da yaxınlaşıb. S-400-lərin yerləşdirilməsinə iki ildən az vaxt lazımdır", - məlumatda qeyd olunub.

İsrailin baş naziri Binyamin Netanyahu keçən həftə Tel-Əvivdə keçirilən təhlükəsizlik konfransında bildirib ki, İranın qarşısını almaq üçün hər şey edəcək: "İranın nüvə silahı əldə etməsinə mane olmaq mənim səlahiyyətimdədir".



Fransa rusiyalı oligarxin 23 milyonluq villasını müsadirə etdi

Fransa məhkəməsi ilk dəfə olaraq sanksiyaya məruz qalmış rus oligarxına məxsus daşınmaz əmlakın müsadirə edilməsinə icazə verib.

"Unikal" xəbər verir ki, bu barədə "Le Monde" nəşrinin məlumatına görə, bu, digər əmlakların da müsadirə edilməsi yolunda ilk addım ola bilər.

Söhbət "Maqnitoqorsk Metal-lurgiya Zavodu"nın sahibi Viktor Raşnikovun Sen-Jean-Kap-Fer-



ratda 23 milyon avro dəyərində villasından gedir. Malikanəyə 2022-ci ilin oktyabrında Paris Prokurorluğunun Milli Müteşəkkil Cinayətkarlıq Yurisdiksiyasının hakimlərinin tələbi ilə həbs edilib. Ümumiyyətlə, rusiyalı oligarx 2022-ci il martın 15-də sanksiyalarla məruz qaldıqdan sonra rəsmi olaraq Raşnikovla əlaqəli üç daşınmaz əmlak dondurulub - Fransa Rivierasında və Parisdə.

Ağarza Elçinoğlu

İranda 400-dən çox şagird zəharlanıb

İranın müxtəlif şəhərlərində məktəblərdə təxminən 3 aydır müşahidə edilən kütłəvi zəharlanma halları ilə bağlı araşdırımlar davam edir.

"Unikal" İran KİV-lərinə istinadən xəbər verir ki, Ərdəbil Tibb Elmləri Universitetinin rektoru Əli Muhammediyan ötən gün əyalətde 11 məktəbdə 400-dən çox tələbə qızın zəharləndiyini bildirib.

Muhammediyan 302 şagirdin bir neçə saat ərzində ilk müalicəsindən sonra evə buraxıldığını, 100 şagirdin isə müşahidə altında saxlanıldığı bildirib. Tələbələrin vəziyyətinin yaxşı olduğunu qeyd edən Muhammediyan, lazımi müdaxilə ilə yanaşı, müayinələrin də aparıldığı və ətraflı məlumatın daha sonra ictmayıyyətlə paylaşılacağını əlavə edib.



"Mümkün olmayan heç na yoxdur" - Kim Çen In

"Mümkün olmayan heç na yoxdur". "Unikal" "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In hakim İşçi Partiyasının iclasında deyib.

"Məmurlar bütün təsərrüfatlarda məhsuldarlığı artırmaq və



kend təsərrüfatının inkişafına mənfi təsir göstərən daxili amilləri aradan qaldıraraq taxil istehsalı hədəflərini məsələ olmadan yerinə yetirməyə diqqət yetirməlidirlər", - Kim qeyd edib. Qeyd edək ki, onun açıqlamaları dönyanın ən kasib və ən təcrid olunmuş ölkələrindən biri olan Şimali Koreyada ərəqə vəziyyətinin pisləşməsi ilə bağlıdır.

Ağarza

Cüdoçularımızın rəqibləri ballı oldu - Böyük Dəbilqə

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.

Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri məlum olub.

Xatırladaq ki, Azərbaycan milli yiğmə komandası yarışda 6 cüdoçu ilə təmsil olunacaq.

-60 kq.

Rövşən Əliyev - Nurkanat Serikbayev (Qazaxistan)/ Mutaz Xavca



(Səudiyyə Ərəbistanı)
Əhməd Yusifov - Moritz Plafki (Almaniya)

-66 kq.

Kamran Süleymanov - Vilcar Lopard (Estoniya)

Ruslan Paşayev - Lennart Slamberger (Almaniya)

-73 kq.

Nəriman Mirzəyev - Bahruzi Xocazoda (Tacikistan)

Rəşid Məmmədəliyev - Şaxram Ahadov (Özbəkistan)



Messi komanda yoldaşları üçün qızıl "iPhone" sifariş etdi

Dünya çempionu PSJ-nin 35 yaşlı hücumçusu Lionel Messi Argentina yiğmasının futbolçuları, məşqçiləri və əməkdaşları üçün 35 qızıl "iPhone" sifariş edib.

"Unikal" xəber verir ki, bu barədə Britaniyanın "The Sun" nəşri məlumat yayıb.

Telefonlarda dünya çempionlarının adları, oyuncularının nömrələri və Argentina millisinin loqosu həkk olunacaq. Sifariş "idesignGold" şirkəti tərəfindən hazırlanacaq.

"Arsenal" "Everton"a 4 qol vurdu

İngiltərə Premyer Liqasının növbəti oyununda "Arsenal" və "Everton" qarşılaşdı.



"Unikal" xəber verir ki, meydan sahibi "Everton" 4:0 hesabı ilə məğlub edib.

Oyunda qolları Saka 40, Martinelli 45+1 və 80, Odegaard 71-ci dəqiqədə vurub.

Bununla da "Arsenal" ardıcıl 3-cü qələbəsini qazanıb.

Ağarza

PFL rəsmisi Konfrans Liqasının 1/8 finalına təyinat aldı.

Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov Avropada növbəti təyinatını alıb.

Bu haqda PFL-in saytı məlumat yayıb.

O, UEFA Avropa Konfrans Liqasının 1/8 final mərhələsinin "Anderlext" (Belçika) - "Vilyarreal" (İspaniya) matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, görüş martin 9-da Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

"Bavariya" dan futbolçusuna yeni müqavila, ikiqat maaş

"Bavariya" futbolçusu Erik Şupo-Motinqlə müqaviləni uzatmağa hazırlaşır.

Qol.az xəber verir ki, bu barədə "Bild" məlumat yayıb. 33 yaşlı hücumçunun hazırkı sözleşməsi cari mövsümün sonuna qədərdir. Münen təmsilçisi isə Erikin müqaviləsini 2024-cü illi yayınadək uzatmağa hazırlaşır. Yeni müqaviləyə əsasən, forwardın maaşı da ikiqat artacaq. O, indi illik 5 milyon avro qazanır. Şupo-Motinqin yeni maaşı isə illik 10 milyon avro olacaq.

Qeyd edək ki, futbolçu bu mövsüm Bundesliga'da 16 oyunda 9 qol vurub və 2 qolun ötürməsi ni verib.

Millimizin üzvü: "Yunanistan yiğması ilə oyuna tam hazırlıq"

"Araz-Naxçıvan"da çıxış edən oyuncular Yunanistanla matçın hazırlığına daha erkən cəlb edilmişdir. Ümumiyyətlə, komandanın çempionat oyunlarına hazırlıq prosesində millinin bu matçları da nəzərə alınırırdı.

Qol.az xəber verir ki, bu sözləri millimizin futbalçısı Xətai Bağırov DÇ-2024-ün əsas mərhələsində Yunanistan və Polşa yiğmalarına qarşı keçirəcəkləri oyunlar baredə Azərbaycan Futbal Federasiyasının açıqlamasında deyib.

"Yunanistanla oyundakı tapşırığımız da aydınlaşdır: qələbə qazanmalı, Polşa səfərinə qalib yollanmalıdır. Dündür, onları Afinada böyükhesabla udmuşuq. Amma bu matç da, hesab da keçmişdə qaldı. Addım-adım məqsədimizə nail olmaq üçün

matçlardan maksimum nəticə ilə ayrılmalıyq. Yunanistan yiğması ilə oyuna tam hazırlıq. Ciddi zədəsi olan futbalçımız yoxdur. Bu da komanda üçün müsbət məqamdır. Atmosfer də yaxşıdır. Heyətə cəlb olunan oyuncuların hamısı düşərgəyə tam hazırlıqlılar" - deyə o bildirib.

X.Bağırov Polşaya qarşı görüş haqda isə bunları söyləyib: "Polşaya gəldikdə, səfərdə oynayacaq, çətin bir duel olacaq. Ancaq heç bir sədd keçilməz deyil. Bu mərhələni zirvədə başa vurmalı, elit-raunda lider kimi yollanmalıyq. Final mərhələsinə qədər bizi çətin sınاقlar gözləyir. Yolmuz uzun və çətin olsa da, məqsəd, tapşırıq dəyişmir: ikinci dəfə final mərhələsində oynamaq. Bu yolda hamımız səfərbər olmuşuq".

Qeyd edək ki, millimiz martin 3-



də, saat 20:00-da, Bakı İdman Sarayında Yunanistan, 4 gün sonra Koszalin şəhərindəki idman zalında, yerli vaxtlar saat 20:00-da (Bakı vaxtı ilə saat 23:00-da) Polşa yiğması ilə qarşılaşacaq.

"Tottenham"ın baş məşqçisi azarkeşlərdən üzr istədi

Antonio Kontenin yoxluğunda "Tottenham"ın müvəqqəti baş məşqçilik edən Kristian Stellini İngiltərə kubokunun 1/8 finalında "Şeifild Yunayted"ə 0:1 hesabı ilə uduzaraq yarıda mübarizəni dayandırmaları baredə danışıb.

Qol.az xəber verir ki, o, bu məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib:

"Bir matclarda qalib gəlmədikdə nəse sehv gedir. Hər şey mükəmməl deyildi. Bu gün gücümüz çatmadı ki, rəqibi çətin vəziyyətə salaq. Özümüzün qol vurmaq imkanlarımız



oldu, amma indi buraxılan qolu təhlil etməliyik. Əvəzətmələr bize lazımlı-

olan süreti verdi, amma yene də alınmadı. Belə bir performansa görə azarkeşlərdən yalnız üzr istəye bilərəm, onlar mütləq daha yaxşısına layiqdirler".

Qeyd edək ki, "Tottenham" hazırlada Premyer Liqada 25 matçdan sonra 45 xalla 4-cü yerdədir. Lider isə "Arsenal" (57).

Xatırladaq ki, "Tottenham"ın baş məşqçisi Antonio Konte ötən ay ödəkisənin çıxarılması üçün əməliyyat olunub. O, tam sağalmaq məqsədi ilə vətəni İtaliyada qalib. Konteni müvəqqəti baş məşqçi kimi Stellini əvəzləyir.



mövsümlərinin hər birində isə 51 görüşdə 31 qola imza atıb.

Salah "Liverpool"da hər mövsümunu bacarırlı

İngiltərə Prmeyer Liqasının 7-ci turunda təxirə salınan və ötən gecə keçirilən "Vulverhemp-ton"la matç "Liverpool"un futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub.

30 yaşlı hücumçu sözügedən görüşdə fərqlənilib. Bu, Salaha cari mövsüm "Liverpool"un heyətində 20-ci qol olub. Salaha belə nəticəni 36

oyuna göstərib.

Misirlı futbolcu "Liverpool"a transfer olunduğu vaxtdan (2017) bəri 6 ildir ki, hər il 20 və 20-dən çox qol vurmağı bacarırlı.

Salah 2017/18 mövsümündə 52 matçda 44 qol, 2018/19 mövsümündə 52 oyunda 27 qol, 2019/20 mövsümündə 48 oyunda 23 qol, 2020/21, həmçinin 2021/222